

TEST: 8023#01#Q15

Test	8023#01#Q15
Fənn	8023 - İqtisadi təhlil
Təsviri	[Təsviri]
Müəllif	Suleymanova X.İ.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	200
Keçid balı	64 (32 %)
Suallardan	200
Bölmələr	17
Bölmələri qarışdırmaq	☒
Köçürməyə qadağa	☒
Ancaq irəli	☐
Son variant	☐

BÖLMƏ: 0101

Ad	0101
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: İqtisadi təhlil özündə əks etdirir: (Çəki: 1)

- ☒ iqtisadi hal və proseslərin qiymətləndirilməsi və proqnozlaşdırılması;
- ☒ iqtisadi hal və proseslərin uzlaşdırılması və qruplaşdırılması;
- ☒ iqtisadi hal və proseslərin ümumiləşdirilməsi və kompleks öyrənilməsi;
- ☒ iqtisadi hal və hadisələrin müqayisə edilməsi və əsaslandırılması.
- ☒ doğru cavab yoxdur

Sual: İqtisadi təhlilin predmetini təşkil edir: (Çəki: 1)

- ☐ təsərrüfat subyektlərinin fəaliyyəti (təsərrüfat prosesləri, onların səmərəliliyi, fəaliyyətin maliyyə nəticələri);
 - ☐ təsərrüfat subyektlərinin fəaliyyətinin qiymətləndirilməsi;
 - ☐ təsərrüfat subyektlərinin fəaliyyətinin qiymətləndirilməsi, diaqnostikası və proqnozlaşdırılması
 - ☐ təsərrüfat prosesləri və hadisələrin səbəb-nəticə əlaqələri;
 - ☐ təsərrüfat fəaliyyəti faktlarının qiymətləndirilməsi, dinamikası və proqnozlaşdırılması.
-

Sual: İqtisadi təhlilin məqsədi: (Çəki: 1)

- ☐ təsərrüfat subyektlərinin fəaliyyətinin qiymətləndirilməsi;
 - ☐ idarəetmə qərarının qəbulu üçün informasiyaların hazırlanması;
 - ☐ təşkilatın fəaliyyətini xarakterizə edən göstəricilərin hesablanması;
 - ☐ biznes planların hazırlanması;
 - ☐ təsərrüfat faktlarının sənədləşdirilməsi.
-

Sual: İqtisadi təhlilin növlərinin təsnifləşdirilməsinin əsasını təşkil edir: (Çəki: 1)

- ☐ idarəetmə funksiyaların təsnifləşdirilməsi;
 - ☐ təhlilin fəzifələrinin təsnifləşdirilməsi;
 - ☐ təhlilin prinsiplərinin təsnifləşdirilməsi;
 - ☐ təhlilin üsul və metodlarının təsnifləşdirilməsi;
 - ☐ tədqiqatın metod və metodikası
-

Sual: Vaxt əlamətinə görə iqtisadi təhlilin növlərinin təsnifləşdirilməsi: (Çəki: 1)

- ☐ iqtisadi-texniki, maliyyə-iqtisadi, idarəetmə, marketing təhlili;
- ☐ daxili və xarici

- ☐ illik, rüblük, aylıq, günlük, növbəlik, birdəfəlik
 - ☐ təsərrüfatdaxili və təsərrüfatlararası
 - ☒ cari, perspektiv, operativ
-

Sual: Öyrənilən obyektlərin əhatə olunmasına görə təhlilin növləri: (Çəki: 1)

- ☒ tam və seçmə;
 - ☐ sahələri və sahələrarası;
 - ☐ kompleks və müqayisəli;
 - ☐ amilli və diaqnostik;
 - ☐ təsərrüfatdaxili və təsərrüfatlararası
-

Sual: Subyektinə görə təhlil bölünür: (Çəki: 1)

- ☐ kompleks və tematik;
 - ☒ daxili və xarici;
 - ☐ tam və seçmə;
 - ☐ təsərrüfatdaxili və təsərrüfatlararası;
 - ☐ qabaqcadan və retrospektiv
-

Sual: Operativ təhlil aparılır: (Çəki: 1)

- ☐ təsərrüfat əməliyyatlarının başa çatdırılmasına qədər;
 - ☐ təsərrüfat əməliyyatlarının başa çatdırılması prosesində;
 - ☐ tərəfdaşlar qarşısında xarici öhdəliklərin icrası zamanı;
 - ☐ təsərrüfat əməliyyatlarının gedişində kənarlaşmalar aşkar edildikdə;
 - ☒ təsərrüfat əməliyyatları başa çatdıqdan sonra
-

Sual: İqtisadi təhlilin obyektlərinə daxildir: (Çəki: 1)

- ☐ müəssisənin maliyyə sabitliyi;
 - ☒ təsərrüfat fəaliyyətinin nəticələri;
 - ☐ əmtəəlik məhsulların istehsalı və satışı;
 - ☐ istehsalın idarə edilməsi prosesi;
 - ☐ istehsal olunmuş məhsulun miqdarı.
-

Sual: Operativ təhlilin obyektlərinə daxildir: (Çəki: 1)

- ☐ müəssisənin maliyyə hesabatları;
 - ☐ müəssisənin biznes planları;
 - ☐ məhsul istehsalı və satışı;
 - ☒ müəssisənin fəaliyyətinin nəticələri;
 - ☐ müəssisənin əmək göstəricilərini əks etdirən hesabatlar.
-

Sual: Aparılma dövrünə görə iqtisadi təhlilin növlərinin təsnifləşdirilməsinin (Çəki: 1)

- ☐ iqtisadi-texniki, maliyyə-iqtisadi, idarəetmə, marketing təhlili
 - ☐ daxili və xarici
 - ☒ illik, rüblük, aylıq, günlük, növbəlik, birdəfəlik
 - ☐ təsərrüfatdaxili və təsərrüfatlararası
 - ☐ cari, perspektiv, operativ
-

Sual: Obyektin əhatə səviyyəsinə görə təhlil bölünür: (Çəki: 1)

- ☒ tam və seçmə;
- ☐ sahələri və sahələrarası;
- ☐ kompleks və müqayisəli;

- ☐ amilli və diaqnostik;
- ☐ təsərrüfatdaxili və təsərrüfatarası

Sual: İqtisadi təhlilin aparılmasının məqsədi nədir? (Çəki: 1)

- ☐ idarəetmə qərarının qəbulu üçün informasiyaların hazırlanması;
- ☐ təşkilatın fəaliyyətini xarakterizə edən göstəricilərin hesablanması;
- ☐ biznes planların əsaslandırılması və tərtib olunması;
- ☒ təşkilatın fəaliyyətinin qiymətləndirilməsi və təkliflərin hazırlanması;
- ☐ təsərrüfat faktlarının sənədləşdirilməsi.

BÖLMƏ: 0103

Ad	0103
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Cari təhlil imkan verir: (Çəki: 1)

- ☐ hesabat dövründə müəssisənin işini kompleks qiymətləndirmək;
- ☐ biznes planların icrasını qabaqcadan qiymətləndirmək;
- ☐ strateji idarəetmə məsələlərini həll etmək;
- ☐ müəssisənin işində nöqsanları aşkar etmək və onları aradan qaldırmaq;
- ☒ biznesdə müəssisənin iş təcrübəsini ümumiləşdirmək

Sual: Marjinal təhlil aşağıdakı göstəricilər arasında qarşılıqlı əlaqəni öyrənir: (Çəki: 1)

- ☐ sabit, dəyişən və dolay məsrəflər;

- ☐ mənfəət, zərər və məhsulun rentabelliği;
 - ☐ istehsal, məhsulun yüklənməsi və satışı;
 - ☐ müəssisənin ödəmə qabiliyyəti, kreditödəmə qabiliyyəti və maliyyə sabitliyi
 - ☒ satışın həcmi, maya dəyəri və mənfəət
-

Sual: Perspektiv təhlildən istifadə olunur? (Çəki: 1)

- ☐ retrospektiv idarəetmə üçün;
 - ☐ situasiyalı idarəetmə üçün;
 - ☒ proqnoz idarəetmə üçün;
 - ☐ taktiki idarəetmə üçün;
 - ☐ operativ idarəetmə üçün
-

Sual: Marketing təhlilinin məqsədi: (Çəki: 1)

- ☒ ətraf mühitinin öyrənilməsi;
 - ☐ maliyyə vəziyyətinin öyrənilməsi;
 - ☐ müqavilə öhdəliklərinin icrasının öyrənilməsi;
 - ☐ istehsalın texniki istiqamətinin öyrənilməsi;
 - ☐ istehsal resurslarından istifadə səviyyəsinin öyrənilməsi;
-

Sual: Mühasibat (maliyyə) hesabatlarının trend təhlili: (Çəki: 1)

- ☐ hesabatın hər maddəsinin ötən dövr ilə müqayisəsidir
- ☐ maliyyə göstəricilərinin strukturunun müəyyən edilməsidir
- ☒ hesabatın hər bir maddəsinin bir neçə ötən dövrlərlə müqayisəsi və onun dəyişilmə meylinin müəyyənləşdirilməsidir;
- ☐ müəssisənin əsas göstəricilərinin rəqib müəssisənin göstəriciləri ilə müqayisəsidir

- ☐ ayrı-ayrı amillərin nəticə göstəricisinə təsirinin təhlilidir

Sual: Mühasibat (maliyyə) hesabatlarının müqayisəli təhlili: (Çəki: 1)

- ☐ hesabatın hər maddəsinin ötən dövr ilə müqayisəsidir
- ☐ maliyyə göstəricilərinin strukturunun, yeni balansın yekununda hər bir maddənin xüsusi çəkisinin müəyyən edilməsidir
- ☐ hesabatın hər bir maddəsinin bir neçə ötən dövrlərlə müqayisəsi və göstəricinin dinamikasının əsas tendensiyasının müəyyənləşdirilməsidir
- ☐ müəssisənin əsas göstəricilərinin rəqib müəssisənin göstəriciləri ilə müqayisəsidir
- ☐ ayrı-ayrı amillərin nəticə göstəricisinə təsirinin təhlilidir

Sual: Müqayisəli üfüqi təhlildən istifadə olunur: (Çəki: 1)

- ☒ göstəricilər üzrə mütləq və nisbi kənarlaşmaları müəyyən etmək üçün;
- ☐ göstəricilərin strukturu və xüsusi çəkisini müəyyən etmək üçün;
- ☐ göstəricilərin nisbi artım templərini müəyyən etmək üçün;
- ☐ səmərəliliyin artırılmasını istifadə olunmamış ehtiyatlarını müəyyən etmək üçün;
- ☐ göstəricilər arasında qarşılıqlı əlaqəni öyrənmək üçün

Bölmə: 0201

Ad	0201
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: İqtisadi təhlildə istifadə olunan ilkin informasiya qarşısında qoyulan tələblər: (Çəki: 1)

- ☒ münasiblik, gerçəklik, müqayisəlilik, səmərəlilik;

- ☐ münasiblik, elmilik, hökumət mövqeyindən yanaşma, səmərəlilik;
 - ☐ gerçəklik, müqayisəlilik, sistemləşdirmə;
 - ☐ elmilik, sistemləşdirmə, müqayisəlilik, komplekslilik
 - ☐ gerçəklik, şəffaflıq, təsirlilik, operativlik.
-

Sual: İqtisadi təhlilin informasiya mənbələri aşağıdakı qrupa bölünür: (Çəki: 1)

- ☐ plan, plandan kənar və uçot məlumatları;
 - ☒ plan-normativ informasiya, uçot və uçotdan kənar mənbələr;
 - ☐ rəsmi mənbələr, operativ və cari məlumatlar;
 - ☐ normativ məlumatlar, operativ və statistik uçot və hesabatda olan məlumat-lar;
 - ☐ uçot və uçotdan kənar məlumatlar, marketinq informasiyası.
-

Sual: İqtisadi təhlilin evristik metodlarına aiddir: (Çəki: 1)

- ☒ beyinlərin hücumu, kollektiv bloknot, intuitiv, ekspert metodları;
 - ☐ integral, indeks, beyin hücumu üsulları;
 - ☐ zəncirvari yerdəyişmə, nisbi fərqlər üsululları;
 - ☐ balans üsulu, ekspert üsulu;
 - ☐ riyazi-iqtisadi metodlar
-

Sual: Təşkilatın maliyyə hesabatı elementi aşağıdakıdır : (Çəki: 1)

- ☐ işçilərin orta siyahı sayı
- ☒ kapital
- ☐ əmlak üçün vergi
- ☐ məhsulun həcmi
- ☐ əsas vəsaitlərin dəyəri

Sual: İqtisadi təhlilin informasiya mənbələrinə daxildir: (Çəki: 1)

- ☐ operativ uçot və təqvim-operativ məlumatlar;
- ☒ plan-normativ, uçot və qeyri uçot məlumatları.
- ☐ biznes-planların və operativ uçotun məlumatları;
- ☐ statistik və operativ məlumatlar;
- ☐ gündəlik plan tapşırıqları və statistik məlumatlar;

Sual: Hansı hallarda orta kəmiyyət üsulundan istifadə olunur: (Çəki: 1)

- ☐ təşkilatın fəaliyyətini səciyyələndirən göstəricilərinin qiymətləndirilməsi üçün;
- ☐ təşkilatın fəaliyyətinin ən vacib göstəriciləri üzrə meylin qiymətləndirilməsi üçün;
- ☒ hər hansı bir əlamət üzrə ümumiləşdirilmiş kəmiyyət xarakteristikasının verilməsi üçün.
- ☐ statistik məlumatların əldə edilməsi üçün;
- ☐ təşkilatın inkişafı proqnozunun tərtib edilməsi üçün;

BÖLMƏ: 0202

Ad	0202
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Göstəricilərin cəbri məbləğini əks etdirən model adlanır: (Çəki: 1)

- ☒ additiv;
- ☐ aktiv;
- ☐ mütləq;

- ☐ qarışıq;
 - ☐ təkrarlanan.
-

Sual: Amillərin hasilini əks etdirən modellər necə adlanır? (Çəki: 1)

- ☐ multimedii;
 - ☒ multiplikativ;
 - ☐ mütləq;
 - ☐ qarışıq;
 - ☐ təkrarlanan.
-

Sual: Zəncirvari yerdəyişmə üsulunun üstünlüyü nə ilə xarakterizə olunur? (Çəki: 1)

- ☒ universallığı;
 - ☐ müəyyən olunmamış qalığın mövcudluğu;
 - ☐ yerdəyişmənin ardıcılığının müəyyən edilməsinə zəruriyyət yoxdur;
 - ☐ hesablama prosedurlarının həcmnin azalması;
 - ☐ səmərəlilik.
-

Sual: Fərq üsulunun üstünlüyü nə ilə xarakterizə olunur? (Çəki: 1)

- ☐ müəyyən olunmamış qalığın mövcudluğu;
 - ☐ yerdəyişmənin ardıcılığının müəyyən edilməsinə zəruriyyət yoxdur;
 - ☐ universallığı;
 - ☒ hesablama prosedurlarının həcmnin azalması;
 - ☐ səmərəlilik.
-

Sual: İndeks üsulunun üstünlükləri hansıdır? (Çəki: 1)

- ☐ kəmiyyət və keyfiyyət amillərinin təsiri faiz nisbətində göstərilir;
- ☐ yerdəyişmənin ardıcılığının müəyyən edilməsinə zərurət yoxdur;
- ☐ müəyyən olunmamış qalıq yoxdur;
- ☐ müəyyən olunmamış qalıq mövcuddur;
- ☐ hesablama prosedurlarının həcmi azalır.

Sual: Hansı əlamətinə görə zəncirvari yerdəyişmə üsulundan geniş istifadə olunur? (Çəki: 1)

- ☐ aparılmış hesablamaların keyfiyyəti.
- ☐ müəyyən olunmamış qalığın mövcudluğu;
- ☐ yerdəyişmənin ardıcılığının nəzərə alınmaması;
- ☐ hesablama prosedurlarının həcmnin azalması;
- ☐ universallığı;

Sual: Hansı hallarda şərti kəmiyyətin hesablanması üsulundan istifadə olunur? (Çəki: 1)

- ☐ nəticə göstəricisinə ikidən artıq amil təsir göstərdikdə;
- ☐ nəticə göstəricisinə iki amil təsir göstərdikdə;
- ☐ göstəricilər arasında birbaşa asılılıq olduqda;
- ☐ göstəricilər arasında birbaşa asılılıq olmadıqda;
- ☐ maliyyə uçot məlumatları;

BÖLMƏ: 0301

Ad	0301
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Məhsul satışından mənfəət necə hesablanır: (Çəki: 1)

- ☐ Ümumi pul gəliri (ƏDV və aksizi çıxılmaqla) ilə realizə olunmuş məhsulun maya dəyəri arasında fərq kimi ;
 - ☐ pul gəliri ilə (ƏDV və aksiz daxil olmaqla) realizə olunmuş məhsulların maya dəyəri arasında fərq kimi;
 - ☐ vergiyə cəlb edilmiş mənfəət məbləği ilə;
 - ☐ balans və xalis mənfəət arasında fərq kimi;
 - ☐ xalis mənfəətlə məhsulun maya dəyəri arasında fərq kimi.
-

Sual: Maliyyə nəticələrinin strukturunun təhlilində aşağıdakı metoddan istifadə olunur: (Çəki: 1)

- ☐ göstəricilərin müqayisəli təhlili;
 - ☐ göstəricilərin şaquli təhlili;
 - ☐ göstəricilərin üfiqi təhlili;
 - ☐ göstəricilərin trend təhlili;
 - ☐ göstəricilərin amilli təhlili.
-

Sual: Hesabat dövrünün ümumi maliyyə nəticəsi hesablanır: (Çəki: 1)

- ☐ gəlir və xərclər arasında fərq kimi;
 - ☐ məhsul satışının, sair satışın və satışdan kənar əməliyyatların nəticələrinin cəbri məbləği kimi;
 - ☐ əsas vəsaitlərin, qeyri maddi aktivlərin və digər əmlakın satışının nəticəsinin cəbri məbləği kimi;
 - ☐ məhsul satışından pul gəliri ilə sair maliyyə əməliyyatlarının nəticəsi-nin cəmi kimi;
 - ☐ məhsul satışından və sair satışın nəticəsinin cəbri məbləği kimi.
-

Sual: Məhsul (iş, xidmət) satışından mənfəət hesablanır: (Çəki: 1)

- ☐ ümumi pul gəliri ilə ƏDV və aksiz məbləği arasında fərq kimi;
 - ☐ pul gəliri – netto ilə satılmış məhsulların maya dəyəri, inzibati xərclər və kommersiya xərcləri arasında fərq kimi ;
 - ☐ sair satışın nəticələri ilə məhsulların maya dəyəri arasında fərq kimi;
 - ☐ pul gəliri ilə inzibati xərcləri arasında fərq kimi;
 - ☐ pul gəliri və kommersiya xərclərin arasınpul gəliri və kommersiya xərclərin arasında fərq kimi.
-

Sual: Məhsul satışından mənfəət məbləğinə birbaşa təsir edən əsas amillərə aid edilir (Çəki: 1)

- ☐ satış həcmnin dəyişməsi, satışın strukturunun dəyişməsi;
 - ☐ istehsalın texniki-təşkilatı səviyyəsinin dəyişməsi, məhsulun həcmnin dəyişməsi;
 - ☐ material tutumunun dəyişməsi, məhsul vahidinin maya dəyərinin dəyişməsi
 - ☐ fond veriminin dəyişməsi
 - ☐ əmək məhsuldarlığının və qiymətin dəyişməsi
-

Sual: Satışın həcmnin dəyişməsinin satışdan mənfəətin məbləğinə təsiri hesablanır: (Çəki: 1)

- ☐ satış üzrə tapşırığın yerinə yetirilməsi əmsalının plan üzrə mənfəət məbləğinə hasili kimi;
 - ☐ satışın faktiki həcminə, strukturuna və plan üzrə satış qiymətinə, plan maya dəyərinə görə hesablanmış mənfəət məbləği ilə plan mənfəət məbləği arasında fərq kimi;
 - ☐ satışın həcmi üzrə kənarlaşmanın plan üzrə satış qiymətinə hasili kimi;
 - ☐ satışın həcmi üzrə kənarlaşmanın faktiki satış qiymətinə hasili kimi;
 - ☐ faktiki və plan mənfəət məbləği arasında fərq kimi.
-

Sual: Xalis mənfəətdən istifadənin təhlili aşağıdakı informasiya əsasında aparılır: (Çəki: 1)

- ☐ mənfəət və zərər haqqında hesabat üzrə;

- ☒ kapitaldakı dəyişikliklər haqqında hesabat üzrə;
 - ☐ pul vəsaitlərinin hərəkəti haqqında hesabat üzrə;
 - ☐ mühasibat balansı üzrə;
 - ☐ uçot siyasəti və izahlı qeydlər üzrə.
-

Sual: Mənfəətin bölüşdürülməsinin hansı istiqaməti şirkətin xüsusi kapitalını azaldır? (Çəki: 1)

- ☐ ehtiyat fondunun yaradılması;
 - ☐ əldə olunmuş mənfəətin istehlak fonduna yönəldilməsi;
 - ☒ dividendlərin ödənilməsi;
 - ☐ sosial sferalar fondunun artırılması.
 - ☐ bunlardan heç biri.
-

Sual: Təşkilatın mənfəəti səciyyələndirir: (Çəki: 1)

- ☐ maliyyə vəziyyətini;
 - ☐ işgüzar aktivliyi;
 - ☒ maliyyə nəticələrini;
 - ☐ məcmu aktivlərin dövrətməsini;
 - ☐ kapitalın rentabelliğini.
-

Sual: Aktivlərin rentabelliği səciyyələndirir: (Çəki: 1)

- ☒ təşkilatın əmlakına kapital qoyuluşunun gəlirliyini ;
- ☐ cari likvidliyi;
- ☐ kapitalın strukturunu;
- ☐ işgüzar fəallığı;

- ☐ bazar sabitliyini.

Sual: Məhsul satışından mənfəətə təsir edən əsas amillər hansılardır: (Çəki: 1)

- ☐ məhsul buraxılışı və satışının həcmi, maşın və avadanlıqların dəyəri, istehsalın texniki-təşkilati səviyyəsi, ixtisaslaşma səviyyəsi;
- ☐ satışın həcmi, quruluşu, məhsul vahidinin maya dəyəri, orta satış qiyməti;
- ☐ müssisənin öhdəlikləri, işçilərin ixtisas səviyyəsi, əmək məhsuldarlığı, məhsulun keyfiyyəti;
- ☐ debitor və kreditor borcları, əsas vəsaitlərin köhnəlməsi, istehsalın texniki-təşkilati səviyyəsi;
- ☐ satışın həcmi, debitor borcları, əməyin fondla silahlanması.

BÖLMƏ: 0302

Ad	0302
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Faizlərin və mənfəətdən verginin ödənilməsinə qədər mənfəət istifadə olunur: (Çəki: 1)

- ☐ büdcə və kreditorlara olan borcları örtən və satışdan mənfəətin formalaşması üçün kifayət edən gəlirin həcmnin qiymətləndirilməsi üçün;
- ☐ investisiya tədbirlərinin həyata keçirilməsi zamanı aktivlərin gəlirliyinin qiymətləndirilməsi üçün;
- ☐ maliyyə amillərinin (borc vəsaitlərin payı və faiz dərəcəsi) xalis mənfəətə və xüsusi kapitalın rentabelliyyə təsirinin qiymətləndirilməsi üçün;
- ☐ borclara xidmət üzrə xərclərin örtülməsi əmsalının əhəmiyyətinin qiymətləndirilməsi üçün;
- ☐ yuxarıda qeyd olunan bütün variantlar üçün.

Sual: Marjinal gəlir hesablanır: (Çəki: 1)

- ☐ satışdan pul gəlirləri və müstəqim material məsrəfləri arasında fərq kimi;
 - ☐ satışdan pul gəlirləri və dəyişən xərclər arasında fərq kimi;
 - ☐ satışdan mənfəət və sabit xərclərin fərqi kimi;
 - ☐ satışdan pul gəliri və dolayı xərclər arasında fərq kimi;
 - ☐ satışdan pul gəlirləri və istehsal xərcləri arasında fərq kimi.
-

Sual: Satışın zərərsizlik səviyyəsində: (Çəki: 1)

- ☐ satışdan pul gəliri məhsul istehsalı və satışı üzrə məcmu xərclərə bərabərdir;
 - ☐ satışdan pul gəliri məhsul istehsalı və satışı üzrə məcmu xərclərdən çoxdur;
 - ☐ satışdan pul gəliri məhsul istehsalı və satışı üzrə məcmu xərclərdən azdır;
 - ☐ mənfəətin artım tempi xərclərin artım tempindən yüksəkdir;
 - ☐ mənfəətin artım tempi xərclərin artım tempindən aşağıdır.
-

Sual: Natural ifadədə satışın zərərsiz səviyyəsi hesablanır: (Çəki: 1)

- ☐ sabit xərclərin marjinal gəlirə nisbəti kimi;
 - ☐ sabit xərclərin marjinal gəlirə hasili kimi;
 - ☐ sabit xərclərin mənfəətə nisbəti kimi;
 - ☐ dəyişən xərclərin mənfəətə nisbəti kimi;
 - ☐ dəyişən xərclərin marjinal gəlirə nisbəti kimi.
-

Sual: Xüsusi kapitalın rentabelliği hesablanır. (Çəki: 1)

- ☐ xalis mənfəətin xüsusi kapitalın orta illik məbləğinə nisbəti kimi;
- ☐ xalis mənfəətin satışdan pul gəlirinə nisbəti kimi;
- ☐ xüsusi kapitalın orta illik məbləğinin xalis mənfəətə nisbəti kimi;

- ☐ xalis mənfəətin qeyri-dövriyyə aktivlərinə nisbəti kimi;
 - ☐ xalis mənfəətin aktivlərin ortaillik dəyərində nisbəti kimi.
-

Sual: İnvestisiyanın rentabelliği hesablanır: (Çəki: 1)

- ☐ xalis mənfəətin xüsusi kapitalın orta illik məbləğinə nisbəti kimi;
 - ☐ xalis mənfəətin xüsusi kapital ilə uzunmüddətli öhdəliklərin cəminə nisbəti kimi
 - ☐ balans mənfəətinin xalis aktivlərə nisbəti kimi ;
 - ☐ xalis mənfəətin məcmu aktivlərə nisbəti kimi ;
 - ☐ vergiyə cəlb olunan mənfəətin aktivlərə nisbəti kimi
-

Sual: Xərclərin rentabelliği hesablanır: (Çəki: 1)

- ☐ satışdan mənfəətin satılmış məhsulların tam maya dəyərində nisbəti kimi;
 - ☐ satışdan mənfəətin idarəetmə xərclərinə nisbəti kimi;
 - ☐ satışdan mənfəətin kommersiya xərclərinə nisbəti kimi;
 - ☐ xalis mənfəətin xalis aktivlərə nisbəti kimi;
 - ☐ xalis mənfəətin məcmu aktivlərə nisbəti kimi.
-

Sual: Xərclərin rentabelliğinə birbaşa təsir edən amillərə aid edilir: (Çəki: 1)

- ☐ satılmış məhsulun həcmi və quruluşunun dəyişməsi;
 - ☐ məhsul vahidinin qiyməti və əmək məhsuldarlığının dəyişməsi;
 - ☐ inzibati xərclərin, kommersiya xərclərinin, kredit və borcların dəyişməsi;
 - ☐ məhsulun qiyməti və keyfiyyətinin dəyişməsi
 - ☐ Düz cavab yoxdur
-

Sual: İnflyasiya aşağıdakı prosesi səciyyələndirir: (Çəki: 1)

- ☐ təşkilatın xüsusi kapitalının azalmasını;
 - ☐ pul vəsaitinin çatışmazlığını;
 - ☒ pul kütləsinin artım tempinin əmtəə kütləsinin artım tempindən yüksək olmasını;
 - ☐ pul kütləsinin qiymətinin artması və aşağı düşməsinə;
 - ☐ əmtəə kütləsinin artım tempinin pul kütləsinin artım tempindən yüksək olmasını.
-

Sual: Marjinal gəlirin hesablanması zamanı xərclərin aşağıdakı bölgüsü nəzərə alınır: (Çəki: 1)

- ☒ dəyişən və şərti sabit;
 - ☐ istehsal və qeyri istehsal;
 - ☐ aşkar və gizli;
 - ☐ birbaşa və dolayı;
 - ☐ əsas və köməkçi.
-

Sual: Dövriyyə kapitalının rentabelliği hesablanır: (Çəki: 1)

- ☐ satışdan mənfəətin aktivlərin orta məbləğinə nisbəti kimi;
 - ☐ xalis mənfəətin kapitalın orta məbləğinə nisbəti kimi;
 - ☒ satışdan mənfəətin dövriyyə kapitalının orta məbləğinə nisbəti kimi;
 - ☐ satışdan mənfəətin debitor borclarının orta məbləğinə nisbəti kimi;
 - ☐ xalis mənfəətin satışdan pul gəlirinə nisbəti kimi.
-

Sual: İstehsalın rentabelliği hesablanır: (Çəki: 1)

- ☒ xalis mənfəətin əsas istehsal fondları və material dövriyyə vəsaitlərinin məbləğinə nisbəti kimi;
- ☐ balans mənfəətinin əsas fondların orta dəyərinə nisbəti kimi;
- ☐ xalis mənfəətin xüsusi kapitalla nisbəti kimi;

- ☐ balans mənfətinin xüsusi və borc kapitalına nisbəti kimi;
- ☐ satışdan mənfəətin satışdan pul gəlirinə nisbəti kimi.

Sual: Xalis mənfəət məbləğinə təsir göstərən amillərə aid edilir: (Çəki: 1)

- ☐ ƏDV və aksizlər;
- ☐ balans mənfəəti, mütləq maliyyə ödəmələri;
- ☐ vergi güzəştləri, kommersiya xərcləri
- ☐ satışın maya dəyəri;
- ☐ əməkhaqqı xərcləri, vergi məbləği

Sual: Xalis mənfəət əsasında satışın rentabelliği hesablanır: (Çəki: 1)

- ☐ xalis mənfəətin satışdan pul gəlirinə nisbəti kimi;
- ☐ xalis mənfəətin aktivlərinin orta məbləğinə nisbəti kimi ;
- ☐ aktivlərin ornta məbləğinin xalis mənfəətə nisbəti kimi;
- ☐ satışdan pul gəlirinin xalis mənfəətə nisbəti kimi;
- ☐ xalis mənfəətin xüsusi kapitalla nisbəti kimi.

BÖLMƏ: 0401

Ad	0401
Suallardan	16
Maksimal faiz	16
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Dövriyyə vəsaitlərin tərkibini təşkil edir: (Çəki: 1)

- ☐ iş maşınları və avadanlıqlar;

- ☒ xammal, əsas material, yarımfabrikatlar;
 - ☐ debitor borcları;
 - ☐ xüsusi kapital;
 - ☐ borc kapitalı.
-

Sual: Hansı göstərici dövriyyə vəsaitlərindən istifadənin səmərəliliyini əks etdirir: (Çəki: 1)

- ☒ dövriyyə vəsaitlərinin dövranı əmsalı;
 - ☐ dövriyyə vəsaitlərinin təhkim olunması əmsalı;
 - ☐ mənfəət;
 - ☐ ehtiyatların həcmi;
 - ☐ dövriyyə vəsaitlərinin ortaillik dəyəri.
-

Sual: Xalis cari aktiv necə hesablanır? (Çəki: 1)

- ☒ dövriyyə aktivləri ilə qısamüddətli borc arasında fərq kimi;
 - ☐ likvid aktivlərlə qısa müddətli debitor borclarının fərqi kimi;
 - ☐ dövriyyə aktivlərinin real vəziyyətinə görə korrekte edilmiş xüsusi kapital;
 - ☐ dövriyyə aktivləri ilə çətin realizə edilən aktivlər arasında fərq kimi;
 - ☐ xüsusi vəsait mənbəyi ilə borc kapitalının fərqi kimi.
-

Sual: Təşkilatın likvidliyinin qiymətləndirilməsində maraqlıdır: (Çəki: 1)

- ☐ mülkiyyətçilər;
- ☒ kreditorlar;
- ☐ dövlət;
- ☐ səhmdarlar;
- ☐ menecerlər.

Sual: Təşkilatın fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsində maraqlıdır: (Çəki: 1)

- ☒ mülkiyyətçilər;
- ☐ kreditorlar;
- ☐ səhmdarlar;
- ☐ maliyyə analitikləri;
- ☐ mühasiblər.

Sual: Mütləq likvidlik əmsalı səciyyələndirir: (Çəki: 1)

- ☒ təşkilat özünün pul vəsaiti və qiymətli kağızları hesabına qısamüddətli öhdəliklərin hansı hissəsini ödəyə bilər;
- ☐ təşkilat özünün pul vəsaiti və qiymətli kağızları hesabına bütün öhdəliklərin hansı hissəsini ödəyə bilər;
- ☐ təşkilat yaxın dövrə uzunmüddətli borcların hansı hissəsini ödəyə bilər;
- ☐ təşkilat pul vəsaiti hesabına cari öhdəliklərin hansı hissəsini ödəyə bilər;
- ☐ təşkilatın cari aktivləri cari passivlərinin hansı hissəsini örtür.

Sual: Təşkilatın ödəmə qabiliyyətini qiymətləndirmək üçün istifadə olunan göstərici: (Çəki: 1)

- ☐ kreditor borclarının dövrə əmsalı;
- ☐ debitor borclarının dövrə əmsalı;
- ☐ aktivlərin rentabelliği ;
- ☐ xüsusi kapitalın rentabelliği.
- ☒ cari likvidlik əmsalı;

Sual: Cari likvidlik əmsalı səciyyələndirir: (Çəki: 1)

- ☐ təşkilatın maliyyə vəziyyətinin borc mənbələrindən asılı olmamasını

- ☐ təşkilatın maliyyə vəziyyətinin borc mənbələrindən asılı olmasını;
 - ☐ dövriyyə aktivlərin likvidliyinin ümumi qiymətini;
 - ☐ qısamüddətli öhdəliklərin hansı hissəsinin ödənilməsinin mümkün-lüyünü;
 - ☐ uzunmüddətli öhdəliklərin hansı hissəsinin ödənilməsinin mümkünlü-yünü.
-

Sual: Xüsusi kapitalın tərkibinə daxil edilmir: (Çəki: 1)

- ☐ əlavə kapital;
 - ☐ gələcək dövrlərin gəlirləri və gələcək xərclər üzrə ehtiyatlar;
 - ☐ ehtiyat kapitalı;
 - ☐ ötən illərin bölüşdürülməmiş mənfəəti;
 - ☐ məqsədli maliyyələşdirmə və daxilolmalar.
-

Sual: Xüsusi kapitalın artırılması mənbəyinə bilavasitə aiddir: (Çəki: 1)

- ☐ səhmlərin emissiyası;
 - ☐ istiqrazların buraxılışı;
 - ☐ kreditlərin cəlb edilməsi;
 - ☐ məhsul satışı məhsul satışından pul gəliri.
 - ☐ maliyyə qoyuluşları;
-

Sual: Maliyyə sabitliyinin aşağıdakı növləri vardır: (Çəki: 1)

- ☐ nisbi, mütləq, orta, cari;
- ☐ mütləq, normal, qeyri-sabit, böhranlı;
- ☐ mütləq, normal, nisbi, perspektiv;
- ☐ perspektiv, cari, orta, normal;
- ☐ nisbi, mütləq, cari, normal.

Sual: Xalis dövriyyə aktivləri hesablanır: (Çəki: 1)

- ☐ qeyri-dövriyyə və dövriyyə aktivləri arasında fərq kimi;
- ☐ dövriyyə və qeyri-dövriyyə aktivləri arasında fərq kimi;
- ☒ cari aktivlər və cari passivlər arasında fərq kimi;
- ☐ xüsusi və borc kapitalı arasında fərq kimi;
- ☐ qeyri dövriyyə aktivləri və qısamüddətli öhdəliklər arasında fərq kimi.

Sual: Balans hesablarında ehtiyat və məsrəflərin nəzərə cərpacaq artımı səciyyələndirir: (Çəki: 1)

- ☐ təşkilatın fəaliyyətinin genişləndirilməsi;
- ☐ əmtəə – material qiymətlilərinin göndərilməsi qrafikinə pozulmasını;
- ☒ dövriyyə vəsaitlərinin dövr sürətinin ləngiməsini;
- ☐ müəssisənin sabitliyinin azalması;
- ☐ inflyasiya səviyyəsinin yüksək olması.

Sual: Xüsusi kapitalın manevrlik əmsalı səciyyələndirir (Çəki: 1)

- ☐ xüsusi kapitalın uzunmüddətli aktivlərin maliyyələşdirilməsində
- ☐ maliyyə aktivliyinin səviyyəsini;
- ☒ xüsusi kapitalın qısamüddətli aktivlərin maliyyələşdirilməsində
- ☐ kapitalın dövr sürətini;
- ☐ likvidlik səviyyəsini.

Sual: Dövriyyə göstəriciləri səciyyələndirir (Çəki: 1)

- ☐ ödəməqabiliyyətini;
- ☒ işgüzar aktivliyi;

- ☐ bazar sabitliyini;
- ☐ kreditqaytarma qabiliyyətini;
- ☐ gəlirliyi.

Sual: Xüsusi dövriyyə vəsaitlərin manevretmə əmsalı necə hesablanır? (Çəki: 1)

- ☐ dövriyyə aktivləri / xüsusi kapital;
- ☐ borc kapital / aktivlər;
- ☐ xüsusi kapital / aktivlər;
- ☐ xüsusi kapital / balansın valyutası;
- ☐ xüsusi kapital / borc kapitalı.

BÖLMƏ: 0402

Ad	0402
Suallardan	29
Maksimal faiz	29
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Təşkilatın maliyyə sabitliyi ehtiyatı (təhlükəsizlik zonası) hesablanır: (Çəki: 1)

- ☐ satışın illik həcmi ilə satışın böhranlı həcmi arasında fərq kimi;
- ☐ pul gəliri ilə məcmu xərcləri arasında fərq kimi;
- ☐ pul gəliri ilə dəyişən xərclər arasında fərq kimi;
- ☐ pul gəliri ilə sabit xərcləri arasında fərq kimi;
- ☐ marjinal gəlirlə dəyişən xərclərin fərqi kimi.

Sual: Mütləq likvidlik əmsalı hesablanır: (Çəki: 1)

- ☐ pul vəsaitlərinin kreditor borclarına nisbəti kimi;
 - ☐ pul vəsaitlərinin və qısamüddətli maliyyə qoyuluşlarının kreditor borclarına nisbəti kimi;
 - ☐ pul vəsaitləri və qısamüddətli maliyyə qoyuluşlarının qısamüddətli öhdəliklərə nisbəti kimi;
 - ☐ pul vəsaitləri və qısamüddətli maliyyə qoyuluşlarının bank kreditlərinə nisbəti kimi;
 - ☐ pul vəsaitlərinin qısamüddətli öhdəliklərə nisbəti kimi.
-

Sual: Müstəqillik əmsalı hesablanır: (Çəki: 1)

- ☐ xüsusi kapitalın balansın valyutasına nisbəti kimi ;
 - ☐ borc kapitalının xüsusi kapitalla nisbəti kimi;
 - ☐ borc kapitalının balansın valyutasına nisbəti kimi;
 - ☐ aktivlərin öhdəliklərə nisbəti kimi;
 - ☐ xüsusi kapitalın borc kapitalına nisbəti kimi.
-

Sual: Xalis dövriyyə kapitalı hesablanır: (Çəki: 1)

- ☐ təşkilatın cari passivləri və cari aktivləri arasında fərq kimi;
 - ☐ təşkilatın cari aktivləri və cari passivləri arasında fərq kimi ;
 - ☐ məcmu aktivlər və dövriyyə aktivlər arasında fərq kimi;
 - ☐ pul vəsaitləri çıxılmaqla dövriyyə aktivləri və qısamüddətli öhdəliklər arasında fərq kimi;
 - ☐ xüsusi kapital və borc kapitalı arasında fərq kimi .
-

Sual: Xüsusi dövriyyə kapitalının (aktivlərinin) manevrlik əmsalı hesablanır: (Çəki: 1)

- ☐ dövriyyə vəsaitlərinin qısamüddətli öhdəliklərə nisbəti kimi;
- ☐ xüsusi dövriyyə kapitalının xüsusi kapitalla nisbəti kimi ;

- ☐ dövriyyə aktivlərinin qısamüddətli öhdəliklərə nisbəti kimi;
 - ☐ satışın həcmnin xalis cari aktivlərə nisbəti kimi;
 - ☐ xüsusi kapitalın balansın valyutasına nisbəti kimi.
-

Sual: Xüsusi kapitalın manevrlik əmsalı hesablanır: (Çəki: 1)

- ☐ xüsusi dövriyyə kapitalının xüsusi kapitalla nisbəti kimi ;
 - ☐ xüsusi dövriyyə kapitalının uzunmüddətli borc kapitalına nisbəti kimi;
 - ☐ xüsusi dövriyyə kapitalının qısamüddətli borc kapitalına nisbəti kimi;
 - ☐ xüsusi kapitalın xüsusi dövriyyə kapitalına nisbəti kimi;
 - ☐ borc kapitalının xüsusi dövriyyə kapitalına nisbəti kimi.
-

Sual: Xüsusi vəsaitlərlə təmin olunma əmsalı hesablanır: (Çəki: 1)

- ☐ xüsusi dövriyyə kapitalının xüsusi kapitalla nisbəti kimi;
 - ☐ xüsusi dövriyyə kapitalının borc kapitalına nisbəti kimi;
 - ☐ xüsusi kapitalın xüsusi dövriyyə kapitalına nisbəti kimi;
 - ☐ borc kapitalının xüsusi dövriyyə kapitalına nisbəti kimi;
 - ☐ xüsusi dövriyyə kapitalının dövriyyə aktivlərinə nisbəti kimi.
-

Sual: Daimi aktivin indeksi hesablanır: (Çəki: 1)

- ☐ cari aktivlərin cari passivlərə nisbəti kimi;
 - ☐ cari passivlərin cari aktivlərə nisbəti kimi;
 - ☐ dövriyyə aktivlərinin məcmu aktivlərə nisbəti kimi ;
 - ☐ qeyri-dövriyyə aktivlərinin məcmu aktivlərə nisbəti kimi;
 - ☐ qeyri-dövriyyə aktivlərinin xüsusi vəsait mənbələrinə nisbəti kimi.
-

Sual: Borc vəsaitlərinin uzunmüddətə cəlb edilməsi əmsalı: (Çəki: 1)

- ☐ uzun müddətli öhdəliklərin qısamüddətli öhdəliklərə nisbəti kimi;
 - ☐ qısa müddətli öhdəliklərin uzunmüddətli öhdəliklərə nisbəti kimi;
 - ☒ uzun müddətli öhdəliklərin xüsusi vəsait mənbələri və uzunmüddətli öhdəliklərin cəminə nisbəti kimi;
 - ☐ uzunmüddətli öhdəlikləri və xüsusi vəsait mənbələrinin uzunmüddətli öhdəliklərə nisbəti kimi;
 - ☐ xüsusi vəsait mənbələrinin qeyri-dövriyyə aktivlərə nisbəti kimi
-

Sual: Əmlakın real dəyəri əmsalı: (Çəki: 1)

- ☒ əsas vəsaitin, xammal-materialların, bitməmiş istehsalın balansın valyutasına nisbəti kimi ;
 - ☐ qeyri-dövriyyə aktivlərinin balansın valyutasına nisbəti kimi ;
 - ☐ dövriyyə aktivlərinin balansın valyutasına nisbəti kimi;
 - ☐ qeyri dövriyyə aktivlərinin dövriyyə aktivlərə nisbəti kimi;
 - ☐ dövriyyə aktivlərinin qeyri-dövriyyə aktivlərə nisbəti kimi.
-

Sual: Maliyyə sabitliyi əmsalı hesablanır: (Çəki: 1)

- ☐ xüsusi kapitalın borc kapitalına nisbəti kimi;
 - ☐ borc kapitalın xüsusi kapitalına nisbəti kimi;
 - ☐ xüsusi kapitalın uzunmüddətli passivlərə nisbəti kimi;
 - ☐ xüsusi kapitalın qısamüddətli passivlərə nisbəti kimi;
 - ☒ xüsusi kapital və uzunmüddətli passivlərin cəminin balansın valyutasına nisbəti kimi.
-

Sual: Maliyyələşdirmə əmsalı hesablanır: (Çəki: 1)

- ☒ xüsusi kapitalın borc kapitalına nisbəti kimi;

- ☐ borc kapitalın xüsusi kapitalına nisbəti kimi;
 - ☐ xüsusi kapitalın uzunmüddətli passivlərə nisbəti kimi;
 - ☐ xüsusi kapitalın qısamüddətli passivlərə nisbəti kimi;
 - ☐ xüsusi kapital və uzunmüddətli passivlərin cəminin balansın valyutasına nisbəti kimi
-

Sual: Dövriyyə aktivlərin dövretmə əmsalı hesablanır: (Çəki: 1)

- ☐ dövriyyə və qeyri-dövriyyə aktivlərinin nisbəti kimi;
 - ☐ dövriyyə aktivlərinin balansın valyutasına nisbəti kimi;
 - ☐ qeyri-dövriyyə aktivlərinin balansın valyutasına nisbəti kimi;
 - ☒ satışdan pul gəlirinin dövriyyə aktivlərinin orta dəyərində nisbəti kimi;
 - ☐ satışdan pul gəlirinin qeyri - dövriyyə aktivlərinin ortadəyərində kimi.
-

Sual: Material ehtiyatların dövretmə əmsalı hesablanır: (Çəki: 1)

- ☐ material ehtiyatların dövriyyə aktivlərinə nisbəti kimi;
 - ☐ material ehtiyatların balansın valyutasına nisbəti kimi;
 - ☐ satışdan pul gəlirinin dövriyyə aktivlərinə nisbəti kimi;
 - ☒ satışın maya dəyərində material ehtiyatlarının orta dəyərində nisbəti kimi;
 - ☐ satışdan pul gəlirinin uzunmüddətli aktivlərə nisbəti kimi
-

Sual: Müəssisənin likvidliyinin ümumi göstəricisi: (Çəki: 1)

- ☐ xalis dövriyyə vəsaitlərinin monevrlik əmsalı;
- ☐ müstəqillik əmsalı;
- ☐ dövriyyə vəsaitlərinin dövretmə sürəti;
- ☒ cari likvidlik əmsalı;

- ☐ aralıq (böhranlı) likvidlik əmsalı
-

Sual: Müstəqillik əmsalı hesablanır: (Çəki: 1)

- ☐ xüsusi vəsait / borc vəsaiti;
 - ☐ borc vəsaiti / bütün vəsait məbləği;
 - ☐ borc vəsaiti + cəlb edilmiş vəsait/ bütün vəsait məbləği;
 - ☒ xüsusi vəsait / bütün vəsait məbləği;
 - ☐ bütün vəsait mənbəyi / borc vəsaiti.
-

Sual: Maliyyə təhlilinin məqsədi: (Çəki: 1)

- ☐ müəssisədə işlərin vəziyyətinin qiymətləndirilməsi;
 - ☒ müəssisənin maliyyə vəziyyəti və maliyyə nəticələrinin təhlili;
 - ☐ məhsulun mayadəyərinin quruluşunun qiymətləndirilməsi;
 - ☐ biznes-planın yerinə yetirilməsinin qiymətləndirilməsi;
 - ☐ müəssisənin rəqabət siyasətinin qiymətləndirilməsi.
-

Sual: Maliyyə resurslarına aiddir: (Çəki: 1)

- ☒ pul vəsaitləri, qeyri maddi aktivlər, istehsal dövriyyə fondları;
 - ☐ mənfəət, vergi, sığorta ödəmələri;
 - ☐ büdcə və qeyri büdcə fondları, istehlak və yığım fondları;
 - ☐ müqavilə şərtlərinə müvafiq maliyyə öhdəlikləri;
 - ☐ müxtəlif səviyyəli büdcə resursları.
-

Sual: Maliyyə menecmentinin əsas vəzifələrinə aiddir: (Çəki: 1)

- ☐ məhsul satışı kanallarının təhlili və planlaşdırılması;

- ☐ maksimum mənfəət əldə olunması mexanizminin yaradılması;
 - ☒ maliyyələşdirmə mənbələrinin müəyyən olunması və onların strukturunun optimallaşdırılması
 - ☐ istehsalın texnologiyasının və təşkilinin təkmilləşdirilməsi;
 - ☐ məhsulun bazarda hərəkəti strategiyasının işlənilib hazırlanması.
-

Sual: Maliyyə təhlilinin daxili subyektlərinə aiddir: (Çəki: 1)

- ☐ səhmdarlar;
 - ☒ menecerlər;
 - ☐ kreditorlar;
 - ☐ debitorlar;
 - ☐ mühasiblər.
-

Sual: Müəssisənin maliyyəsi səciyyələndirir: (Çəki: 1)

- ☐ müəssisənin pul axınlarının idarə olunması sistemini;
 - ☐ maliyyə resurslarının formalaşması və istifadəsi prosesində yaranan pul münasibətlərini
 - ☐ cari fəaliyyətin həyata keçirilməsi üçün cəlb olunan məcmu pul vəsaitləri;
 - ☒ müəssisə aktivlərinin formalaşdırılması üçün toplanmış bütün pul vəsaiti mənbələri;
 - ☐ büdcə resursları, büdcə kreditləri.
-

Sual: Xalis pul aktivləri nədir?. (Çəki: 1)

- ☐ balansın pul vəsaitləri və onların ekvivalentləri, qısamüddətli kredit və borclar;
- ☒ pul vəsaitləri və pul öhdəlikləri məbləqlərinin fərqi;
- ☐ balansın aktivinin pul və qeyri pul maddələrinin fərqi;

- ☐ balansın passivinin pul və qeyri pul maddələrinin fərqi;
 - ☐ balansın pul və qeyri pul maddələrinin cəmi.
-

Sual: Lizing bank kreditindən nə ilə fərqlənir? (Çəki: 1)

- ☐ lizing ödəmələri bank kreditlərinə nisbətən az məbləğ təşkil edir;
 - ☐ istifadə müddətinə görə;
 - ☐ lizing müəssisənin əmlakını müəyyən edir;
 - ☒ lizing yalnız büdcə təşkilatlarına verilir;
 - ☐ yüksək dəyəri ilə.
-

Sual: İnvestisiya təhlilinin bütün metodları aşağıdakı qruplara bölünür: (Çəki: 1)

- ☒ diskontlaşdırma və uçot dərəcələrinə əsaslanan;
 - ☐ xalis cari dəyərə və investisiyaların rentabelliyyəsinə əsaslanan;
 - ☐ layihənin ödəmə normasına və ödəmənin sadə müddətinin hesablanmasına əsaslanan;
 - ☐ statistik və uçot dərəcələrinə əsaslanan;
 - ☐ diskontun normasına və diskontlaşdırma əmsalına əsaslanan.
-

Sual: Hansı əmsal gələcək pul vahidinin bu günə qiymətini göstərir: (Çəki: 1)

- ☐ mürəkkəb faizlərin hesablanması əmsalı;
 - ☐ kapitalın ödənilməsi əmsalı
 - ☐ keçid əmsalı;
 - ☒ diskontlaşdırma əmsalı;
 - ☐ variasiya əmsalı.
-

Sual: Mürəkkəb uçot dərəcəsilə diskontlaşdırma sərfəlidir: (Çəki: 1)

- ☐ kreditorlar üçün;
 - ☐ banklar üçün;
 - ☒ borclular üçün;
 - ☐ alıcılar üçün;
 - ☐ satıcılar üçün.
-

Sual: Veksellərin uçotu zamanı tətbiq olunur: (Çəki: 1)

- ☒ kommersiya uçotu;
 - ☐ riyazi diskontlaşdırma;
 - ☐ statistik uçot;
 - ☐ kombinə edilmiş uçot.
 - ☐ idarəetmə uçotu
-

Sual: Dövriyyə aktivlərinə aid edilir: (Çəki: 1)

- ☐ əsas vəsaitlər, qurulmamış avadanlıqlar;
 - ☐ uzunmüddətli, təxirə salınmış vergi aktivləri;
 - ☐ qeyri-maddi aktivlər, hesablaşmalarda olan vəsaitlər;
 - ☒ ehtiyatlar, pul vəsaitləri, qısamüddətli debitor borcları;
 - ☐ hesabat ilinin mənfəəti, hazır məhsul.
-

Sual: Müəssisənin xüsusi kapitalına aiddir (Çəki: 1)

- ☒ əlavə və ehtiyat kapitalı;
- ☐ kassada, hesablaşma və valyuta hesablarında olan pul qalıqları;
- ☐ debitor borcları;
- ☐ kreditor borcları;

☐ hazır məhsul.

Bölmə: 0502

Ad	0502
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Təklifin qiymət elastikliyi əmsalı hesablanır: (Çəki: 1)

- ☐ məhsula tələbin faiz kəmiyyətinin məhsula qiymətin dəyişməsinin faiz kəmiyyətinə nisbəti kimi ;
- ☐ məhsula qiymətin dəyişməsi faizinin maya dəyərinin dəyişməsi faizinə nisbəti kimi
- ☐ məhsula tələbin faiz kəmiyyətinin istehsalın ümumi həcmnin dəyişməsi faizinə nisbəti kimi;
- ☐ məhsula qiymətin dəyişməsi faizinin əmtəəlik məhsul istehsalının dəyişməsi faizinə nisbəti kimi;
- ☐ məhsula tələbin faiz kəmiyyətinin əmtəəlik məhsul istehsalının dəyişməsi faizinə nisbəti kimi.

Sual: Məhsul istehsalı həcmnin dəyişməsinə təsir edən amillər hansıdır: (Çəki: 1)

- ☐ tələb, təklif, maya dəyəri, keyfiyyət, zay məhsul, struktur, qeyri ahəngdarlıq;
- ☐ çeşid, struktur, məhsulun keyfiyyəti, zay məhsul, qiymət, ahəng-darlıq, variasiya;
- ☐ çeşid, tələb, variasiya, qeyri ahəngdarlıq, keyfiyyət, variasiya;
- ☐ satış dövrün əvvəlinə və sonuna anbarda mal qalıqları
- ☐ tələb, maya dəyəri, ilin əvvəlinə və sonuna yüklənmiş mal qalıqları

Sual: İstehsalın ahəngdarlığının birbaşa göstəricilərinə aiddir: (Çəki: 1)

- ☒ variasiya əmsalı, ahəngdarlıq əmsalı, aritmiklik əmsalı,
 - ☐ iş vaxtından artıq işlərə görə ödəmələr, müəssisədən asılı olmayan boşdayanmaların ödənilməsi, zaydan itki;
 - ☐ variasiya əmsalı, növbəlik əmsalı, növlük əmsalı, məhsulların vaxtın-da göndərilməməsinə görə cərimələr;
 - ☐ növbəlik əmsalı, məhsulun ümumi həcmində zay məhsulun payı;
 - ☐ anbarda hazır məhsul qalıqları, zaydan itki, variasiya əmsalı.
-

Sual: Mal dövriyyəsi planının yerinə yetirilməsinə hansı amillər təsir edir? (Çəki: 1)

- ☐ ticarət şəbəkəsindən malların daxil olması, kredit faizləri, mövsümi mal ehtiyatları;
 - ☐ ticarət işçilərinin sayı və əmək məhsuldarlığı;
 - ☐ mal qalığı, mal ehtiyatları, əmək ehtiyatlarından istifadə, əməyin keyfiyyəti və əmək məhsuldarlığı;
 - ☐ çeşidlər üzrə ayrı-ayrı məq qrupları, istehlak tələbinin öyrənilməsi;
 - ☒ hesabat dövrünün əvvəlinə və axırına mal qalığının dəyişməsi, mal daxil olması, mal satışı və sair məxaric.
-

Sual: Məhsulun keyfiyyətinə hansı amillər təsir göstərir? (Çəki: 1)

- ☐ Texnoloji kadrların və ustaların, fəhlələrin işə çıxıb-çıxmaması;
 - ☐ Yüksək biliyə və peşə hazırlığına malik olan idarəetmə kadrların olub-olmaması
 - ☒ Məhsul istehsalında istifadə olunan əsas və köməkçi xammalın keyfiyyəti, saz işləyən texnoloji avadanlıqlar və peşəkar işçi qüvvəsinin olması;
 - ☐ Zay məhsulların xüsusi çəkisinin artıb-azalması;
 - ☐ Müəssisə rəhbərliyinin əmtəəlik məhsulun strukturunda dəyişiklik edilməsi barədə sərəncam və göstərişləri
-

Sual: Məhsul buraxılışı ahəngdarlığına hansı amillər təsir edir? (Çəki: 1)

- ☐ Məhsul buraxılışı və satışı arasında olan nisbətin pozulması;
 - ☒ Xammal-materialın ahəngdar daxil olmaması, iş qrafikinə pozulması və texnoloji avadanlıqların boşdayanmalarının olub-olmaması, işçilərin işə normal gəlməsi;
 - ☐ İşçilərin və fəhlələrin əmək haqlarının vaxtında verilməməsi;
 - ☐ Məhsul satışından pul vəsaitlərinin vaxtında daxil olmaması;
 - ☐ Malalan və malsatanlarla müqavilə öhdəliklərinin pozulması;
-

Sual: Məhsul istehsalının həcminə təsir edən əsas amillər hansılardır? (Çəki: 1)

- ☐ Məhsul istehsalı üzrə işin təşkilinin vəziyyəti;
 - ☐ Maliyyə resurslarının çatışmamazlığı və ya artıqlığı;
 - ☐ İstehsal texnologiyalarının lazımi səviyyədə təkmilləşdirilməməsi;
 - ☒ Əsas istehsal fondları ilə təmin olunma və fondveriminin dəyişməsi, işçi qüvvəsilə təmin olunma və əmək məhsuldarlığı, xammal-materialla təmin olunma və material məsrəfi normasına əməl olunması;
 - ☐ Məhsul satışı üzrə müqavilə öhdəliklərinin pozulması
-

Sual: Məhsul istehsalına təsir edən əsas amillərin kəmiyyət tərəfi hansılardır? (Çəki: 1)

- ☒ Əsas istehsal fondları, əmək ehtiyatları və xammal-materialla təmin olunma;
 - ☐ İşçi heyətinin tərkibində olan dəyişiklik;
 - ☐ Məhsul istehsalı ilə əlaqədar biznes-plan göstəricilərinin qeyri-reallığı;
 - ☐ Anbarda olan xammal-materialların normativə uyğun olmaması;
 - ☐ Enerji təchizatının müntəzəm surətdə pozulması;
-

Sual: Məhsul istehsalına təsir edən əsas amillərin keyfiyyət tərəfi hansılardır? (Çəki: 1)

- ☐ Xammal-materialın tərkibində olan dəyişiklik;
- ☐ Müəssisənin təşkilat-texniki səviyyəsində olan dəyişiklik;

- ☐ Maliyyə resursları ilə təmin olunma səviyyəsi;
 - ☐ Məhsul satışı həcmində olan dəyişiklik;
 - ☒ İstehsal avadanlıqlarının məhsuldarlığının və əmək məhsuldarlığının dəyişməsi, material məsarifi normasına əməl olunması
-

Sual: Xammal-materiallarla təmin olunmanın məhsul istehsalına təsiri necə hesablanır? (Çəki: 1)

- ☐ Xammal-materialla təmin olunma faizini məhsul istehsalının yerinə yetirilmə faizi ilə müqayisə etmək;
 - ☐ Xammal-materialla təmin olunma faizini hesablamaq;
 - ☐ Ayrı-ayrı xammal-materiallarla təmin olunma səviyyəsini hesablamaq;
 - ☐ Məhsul istehsalının artım tempi ilə xammalla təmin olunmanın artım templərini müqayisə etmək;
 - ☒ Məhsul istehsalına sərf olunan materialın faktiki məbləği ilə plan məbləği arasındakı fərq plan üzrə material məsarifi normasına bölünür;
-

Sual: Məhsul istehsalı planının yerinə yetirilməsi üzrə nisbi kənarlaşma necə hesablanır? (Çəki: 1)

- ☐ Məhsul istehsalının artım tempi ilə xammalla təmin olunmanın artım tempi müqayisə edilir;
 - ☒ Məhsul istehsalı planının yerinə yetirilmə faizi ilə 100 faiz arasındakı fərq kimi;
 - ☐ Əmək məhsuldarlığının artım tempi məhsul istehsalının artım tempi ilə müqayisə edilir;
 - ☐ Məhsul istehsalının artım tempi ilə məhsul satışının artım tempi müqayisə edilir;
 - ☐ Ayrı-ayrı məhsul növlərinin artım templəri bir-biri ilə müqayisə olunur;
-

Sual: Məhsul istehsalı həcminə təsir edən əsas amillərin təsiri hansı üsul ilə hesablanır? (Çəki: 1)

- ☐ Müqayisə üsulu ilə hesablanır;
- ☒ Qrafik üsulu ilə hesablanır;

- ☐ Balans əlaqələndirmə üsulu ilə hesablanır;
- ☐ Korrelyasiya üsulu ilə hesablanır;
- ☐ Zəncirvari (yerdəyişmə) üsulu ilə hesablanır

Sual: Günlük və növbəlik boşdayanmaların məhsul istehsalına təsiri necə hesablanır? (Çəki: 1)

- ☐ Boş dayanılan gün (saat) miqdarını bir günlük (bir saatlıq) məhsul istehsalının plan miqdarına vurmaqla;
- ☐ Boş dayanılan günlərin (saat) miqdarını bir günlük (saatlıq) məhsulun miqdarına vurmaqla;
- ☐ Müdiriyyətin göstərişi ilə əlaqədar boşdayanılan saatların miqdarını bir saatlıq məhsul istehsalına vurmaqla;
- ☐ Materialların çatışmaması ilə bağlı boşdayanılan günlərin (saat) miqdarını bir günlük (saatlıq) məhsul istehsalına vurmaqla;
- ☐ Təbii hadisələrlə bağlı boşdayanılan günlərin (saat) miqdarını bir saatlıq məhsul istehsalına vurmaqla;

Sual: Məhsul istehsalı həcminə təsir edən əsas əmək göstəriciləri hansılardır? (Çəki: 1)

- ☐ İşçilərin sayı, strukturu, ümumi məhsulun həmi, iş günlərinin sayı;
- ☐ Əsas və köməkçi istehsalat fəhlələrinin sayı, qaş qruppu, ixtisas dərəcəsi, ümumi məhsulun həcmi;
- ☐ Mühəndis texniki işçilərin sayı, onların iş günlərinin sayı, əmtəəlik məhsulun həcmi;
- ☐ İnzibati idarə heyətinin, gözətçilərin, sürücülərin sayı, onların iş günlərinin sayı və ümumi məhsulun həcmi;
- ☐ Müqayisəyə gələn qiymətlərlə əmtəəlik məhsulun həcmi, istehsalat fəhlələrinin orta illik sayı, bir fəhlə tərəfindən işlənmiş adam günlərin sayı, bir iş gününün uzunluğu, bir adam saat ərzində məhsul istehsalı;

BÖLMƏ: 0602

Ad

0602

Suallardan

7

Maksimal faiz	7
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Material resurslarından səmərəli istifadəni xarakterizə edən keyfiyyət göstəricisi hansıdır? (Çəki: 1)

- ☒ materialtutumu;
- ☐ materialların dəyəri;
- ☐ lahiyyənin kütləsi;
- ☐ məhsulun həcmi;
- ☐ işçilərin sayı.

Sual: Material resurslarından istifadəni xarakterizə edən göstəricilər hansılardır? (Çəki: 1)

- ☐ Məhsul istehsalının həcmi və dinamikası;
- ☐ İstehsal olunan məhsulların tərkibində materialın xüsusi çəkisinin dəyişməsi;
- ☐ Material təchizatı üzrə planın kəsrlə, yaxud artıqlaması ilə yerinə yetirilməsi;
- ☒ Məhsulun materialtutumu, materialverimi, məhsulun maya dəyərində material məsrəflərinin xüsusi çəkisi, materiallardan istifadə əmsalı;
- ☐ Məhsul satışından əldə olunan məbləğ ilə satılan məhsulun maya dəyəri arasındakı fərq;

Sual: Məhsulun materialtutumu hansı göstəricilərlə xarakterizə olunur? (Çəki: 1)

- ☐ Sərf olunan xammal-materialın hər manatına düşən ümumi məhsulla;
- ☐ İstifadə olunan materialın hər manatına düşən mənfəətlə;
- ☒ İstehsal olunan məhsulun hər manatına düşən xammal-materialın dəyərilə;
- ☐ Xammal-materiallardan istifadənin rentabelliği ilə;
- ☐ Xammal-material daxil olması üzrə planın yerinə yetirilməsilə;

Sual: Məhsulun materialtutumunun səviyyəsinə hansı amillər təsir göstərir? (Çəki: 1)

- ☒ Sərf olunan xammal-material məsarifi normasına əməl olunması və material vahidindən məhsul çıxımının dəyişməsi;
 - ☒ İstifadə olunan xammal-materialın keyfiyyətinin dəyişməsi;
 - ☒ Yeni texnologiyanın tətbiqi;
 - ☒ İstehsal avadanlıqlarının işinin keyfiyyətinin dəyişməsi;
 - ☒ İstehsalda çalışanların peşəkarlıq səviyyələrinin dəyişməsi;
-

Sual: Materialveriminə təsir edən amillər hansılardır? (Çəki: 1)

- ☒ Materialın keyfiyyəti və qiyməti;
 - ☒ Məhsulun həcmi və sərf olunan xammal-materialın həcmi;
 - ☒ Məhsulun keyfiyyəti;
 - ☒ Satışdan əldə olunan pul gəliri
 - ☒ Texniki və texnoloji amillər;
-

Sual: Material resurslarından istifadənin səmərəliliyini xarakterizə edən fərdi göstəricilər hansılardır? (Çəki: 1)

- ☒ Məhsulun xammaltutumu, yanacaq tutumu, metaltutumu;
 - ☒ Məhsulun əməktutumu, işçitutumu;
 - ☒ Məhsulun materialtutumu, materialların rentabelliği;
 - ☒ Məhsul istehsalında materiallardan istifadə əmsalı;
 - ☒ Materiallarda istifadə üzrə planın yerinə yetirilmə faizi;
-

Sual: Ayrı-ayrı məhsul növləri üzrə materialtutumuna təsir edən amillər hansılardır? (Çəki: 1)

- ☒ İstifadə olunan materialın həcmnin və qiymətinin dəyişməsi;

- ☐ Satışdan pul gəlirinin və maya dəyərinin dəyişməsi;
- ☐ Sərf olunan materialın və istehsal olunan məhsulun həcmnin dəyişməsi;
- ☐ İstifadə olunan materialın və mənfəətin həcmnin dəyişməsi;
- ☐ Məhsulun qiymətinin və maya dəyərinin dəyişməsi .

BÖLMƏ: 0603

Ad	0603
Suallardan	2
Maksimal faiz	2
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Məhsulun metaltutumuna təsir edən amillər hansılardır? (Çəki: 1)

- ☐ İstehlak olunan metalın həcmi və məhsulun istehsal maya dəyəri;
- ☐ Sərf edilən metalın və ümumi məhsulun həcmi;
- ☐ Metalın dəyəri və məhsulun tam maya dəyəri;
- ☐ Satışın həcmi, satışın quruluşu;
- ☐ Məhsulun həcmi, orta satış qiyməti

Sual: Material məsrəflərinin bir manatına satışdan mənfəətə təsir edən amillər hansılardır? (Çəki: 1)

- ☐ Satışdan əldə edilən mənfəətin həcmi, sərf olunan xammal materialın dəyəri;
- ☐ Satışdan əldə edilən mənfəətin həcmi, satışın maya dəyəri;
- ☐ İstehlak olunan xammal-materialın dəyəri, satışdan mənfəətin dəyişməsi;
- ☐ Balans mənfəətinin dəyişməsi, xammal-materialın dəyərinin dəyişməsi;
- ☐ Satışdan mənfəətin dəyişməsi, məhsulun həcmnin dəyişməsi.

Bölmə: 0701

Ad	0701
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Yararlılıq və köhnəlmə əmsalları məcmu halda olmalıdır: (Çəki: 1)

- ☒ 1-ə bərabər;
- ☐ 1-dən çox;
- ☐ 1-dən az;
- ☐ 2-yə bərabər;
- ☐ 2-dən çox.

Sual: Əsas vəsaitlərin əvəz olunma əmsalı hesablanır: (Çəki: 1)

- ☒ dövriyyədən çıxarılmış və yeni daxil olmuş əsas vəsaitlərin dəyərlərinin nisbəti kimi;
- ☐ yeni daxil olmuş əsas vəsaitlərin dəyərlərinin dövriyyədən çıxarılmış dəyərlərə nisbəti kimi;
- ☐ hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqin ilin əvvəlinə əsas vəsaitlərin dəyrinə nisbəti kimi;
- ☐ ilin əvvəlinə əsas vəsaitlərin dəyrinin hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqiə nisbəti kimi;
- ☐ hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqin ilin sonuna əsas vəsaitlərin dəyrinə nisbəti kimi.

Sual: Əsas vəsaitlərin yararlılıq əmsalı xarakterizə edir: (Çəki: 1)

- ☐ əsas fondların hərəkətini;
- ☒ əsas fondların texniki vəziyyətini;

- ☐ əsas fondlardan istifadənin səmərəliliyini ;
 - ☐ maşın və avadanlıqların yüklənməsi dərəcəsini;
 - ☐ avadanlıqların yaş tərkibini.
-

Sual: İllik köhnəlmə məbləğinin əsas vəsaitlərin ilkin dəyərində nisbəti xarakterizə edir: (Çəki: 1)

- ☐ əsas fondların fondverimini ;
 - ☐ əsas fondların fondtutumunu;
 - ☐ əməyin fondla silahlanmasını;
 - ☐ əsas fondların yararlılıq əmsalını;
 - ☒ əsas fondların köhnəlməsi əmsalını
-

Sual: İntensiv yüklənmə əmsalı aşağıdakı kimi hesablanır: (Çəki: 1)

- ☒ ortagünlük məhsul buraxılışının ortagünlük istehsal gücünə nisbəti ;
 - ☐ faktiki (plan) iş vaxtı fondunun istehsal gücü müəyyən olunarkən hesablama iş vaxtı fondu;
 - ☐ məhsulun həcmnin əsas vəsaitlərin orti illik dəyərində nisbəti;
 - ☐ əsas vəsaitlərin orti illik dəyərinin məhsulun həcmində nisbəti;
 - ☐ məhsulun həcmnin avadanlıqların faktiki orta illik dəyərində nisbəti.
-

Sual: Ekstensiv yükləmə əmsalı hesablanır: (Çəki: 1)

- ☐ ortagünlük məhsul buraxılışının ortagünlük istehsal gücünə nisbəti kimi;
- ☒ faktiki (plan) iş vaxtı fondunun istehsal gücü müəyyən olunarkən götürülmüş iş vaxtı fonduna nisbəti kimi;
- ☐ məhsulun həcmnin əsas vəsaitlərin orti illik dəyərində nisbəti kimi;
- ☐ əsas vəsaitlərin orti illik dəyərinin məhsulun həcmində nisbəti kimi;

- ☐ məhsulun həcmnin avadanlıqların faktiki orta illik dəyərinə nisbəti kimi.

Sual: İstehsalın texniki səviyyəsini xarakterizə edən göstəricilərə aiddir: (Çəki: 1)

- ☐ fondverimi, fondtutumu, fondla silahlanma, avadanlıqdan ekstensiv istifadə;
- ☒ istehsalın mexanikləşdirilməsi, istehsalın avtomatlaşdırılması, istehsalın kimyalaşdırılması;
- ☐ məhsulun materialtutumu, məhsulun yanacaqtutumu, məhsulun əməktutumu;
- ☐ məhsulun həcmi, strukturu, çeşidi, əməyin mexanikləşdirilməsi və fondla silahlanma
- ☐ əmək məhsuldarlığı, əmək tutumu, iş vaxtı fondundan istifadə;

BÖLMƏ: 0702

Ad	0702
Suallardan	27
Maksimal faiz	27
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: İstehsalın texniki səviyyəsini xarakterizə edən göstəricilər: (Çəki: 1)

- ☒ istehsalın mexanikləşdirməsi, avtomatlaşdırması, kimyalaşdırması, kompüteleşdirməsi göstəriciləri;
- ☐ fondverimi, fondtutumu, fondla silahlanma göstəriciləri, əsas istehsal fondlarının orta illik dəyəri, avadanlıqdan ekstensiv istifadəsi;
- ☐ materialtutumu, materialverimi, resurstutumu, xammaltutumu, yanacaqtutumu;
- ☐ əmək məhsuldarlığı, əmək tutumu, iş vaxtı fondundan istifadə;
- ☐ məhsulun həcmi, strukturu, çeşidi, əməyin mexanikləşdirməsi və fondla silahlanma

Sual: İstehsal prosesinin intensivləşdirilməsi təmin edir: (Çəki: 1)

- ☐ nəticələrin dəyişilməməsi şərti ilə tələb olunan resursların həcmnin artımını;
 - ☐ istehsalın effektivliyinin azaldılması zamanı tələb olunan resursların həcmnin azalmasını;
 - ☒ istehsalın effektivliyinin artması zamanı tələb olunan resursların həcmnin azalmasını;
 - ☐ istehsalın səmərəliliyinin artma tempi resurslara olan tələbat tempi ilə uzlaşmalıdır;
 - ☐ işçilərin əmək haqqının artım tempinin əmək məhsuldarlığının artım tempini üstələməsini
-

Sual: Fondtutumu hesablanır: (Çəki: 1)

- ☐ mənfəətin əsas istehsal fondlarının orta dəyərində nisbəti kimi;
 - ☐ əmtəəlik məhsulun dəyərinin əsas istehsal fondlarının orta dəyərində nisbəti kimi;
 - ☒ əsas istehsal fondlarının orta dəyərinin əmtəəlik məhsulun dəyərində nisbəti kimi
 - ☐ əsas istehsal fondlarının orta dəyərinin mənfəətə nisbəti kimi;
 - ☐ əsas istehsal fondlarının orta dəyərinin məhsulun satışından əldə edilən gəlirə nisbəti kimi.
-

Sual: Fondverimi hesablanır: (Çəki: 1)

- ☐ mənfəətin əsas istehsal fondlarının orta dəyərində nisbəti kimi;
 - ☒ əmtəəlik məhsulun dəyərinin əsas istehsal fondlarının orta dəyərində nisbəti kimi;
 - ☐ əsas istehsal fondlarının orta dəyərinin əmtəəlik məhsulun dəyərində nisbəti kimi;
 - ☐ əsas istehsal fondlarının orta dəyərinin mənfəətə nisbəti kimi;
 - ☐ əsas istehsal fondlarının orta dəyərinin məhsulun satışından əldə edilən gəlirə nisbəti kimi.
-

Sual: Əməyin fondla silahlanması hesablanır: (Çəki: 1)

- ☐ əmtəəlik məhsulun dəyərinin əsas fondların orta illik dəyərində nisbəti kimi;

- ☐ əsas fondların orta illik dəyərinin əmtəəlik məhsulun dəyərinə nisbəti kimi;
 - ☒ sənaye istehsal təyinatlı əsas fondların orta illik dəyərinin ən böyük növbədəki fəhlələrin sayına nisbəti kimi;
 - ☐ istehsal avadanlıqlarının dəyərinin aşağı növbədə işləyən fəhlələrin sayına nisbəti kimi;
 - ☐ mənfəətin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti kimi
-

Sual: Əsas vəsaitlərin hərəkətini əks etdirən göstəricilərə aiddir: (Çəki: 1)

- ☐ yaralıq əmsalı, fondverimi, fondların ortaillik dəyəri;
 - ☐ daxil olma, təzələnmə, silinmə, kompensasiya;
 - ☐ köhnəlmə əmsalı, yararlılıq əmsalı;
 - ☐ fond verimi, kompensasiya əmsalı;
 - ☐ fond tutumu, köhnəlmə əmsalı.
-

Sual: Hansı göstəricilər əsas vəsaitlərin texniki vəziyyətini xarakterizə edir? (Çəki: 1)

- ☐ təzələnmə əmsalı;
 - ☐ dövriyyədən çıxma əmsalı;
 - ☒ yararlıq əmsalı, köhnəlmə əmsalı;
 - ☐ əvəzolma əmsalı;
 - ☐ fondverimi.
-

Sual: Əsas vəsaitlərdən istifadənin səmərəliliyini əks etdirən göstəricilər hansıdır? (Çəki: 1)

- ☐ silinmə əmsalı;
- ☒ əsas vəsaitlərin fondverimi və fondtutumu;
- ☐ əsas vəsaitlərin yüklənməsi əmsalı;
- ☐ daxil olma əmsalı;

- ☐ əsas vəsaitlərin orta illik dəyəri.
-

Sual: Əsas vəsaitlərin dinamikasını qiymətləndirmək üçün təhlilin aşağıdakı növündən istifadə olunur: (Çəki: 1)

- ☐ üfüqi təhlil;
- ☐ determinləşdirilmiş təhlil;
- ☐ stoxastik təhlil;
- ☒ trend təhlil;
- ☐ şaquli təhlil.
-

Sual: Fondvermi hansı halda artır: (Çəki: 1)

- ☐ hasilatın dəyişmə tempi əməyin fondla silahlanmasının artım tempindən yüksək olduqda;
- ☐ hasilatın artım tempi əməyin fondla silahlanmasının artım tempindən aşağı olduqda;
- ☒ məhsul buraxılışı həcmnin dəyişməsi tempi əsas vəsaitlərin genişləndirilməsi tempindən yüksək olduqda
- ☐ məhsul buraxılışı həcmnin dəyişməsi tempi əsas vəsaitlərin genişləndirilməsi tempindən aşağı olduqda;
- ☐ məhsul buraxılışının dəyişmə tempi fondla silahlanmanın dəyişmə tempi ilə eynidir.
-

Sual: Avadanlıqlardan istifadənin intensivliyi hansı göstərici ilə xarakterizə olunur? (Çəki: 1)

- ☐ hasilat;
- ☒ avadanlıqların işinin növbəlik əmsalı;
- ☐ yüklənmə əmsalı
- ☐ fondtutumu;
- ☐ fondverimi.

Sual: Əsas fondların təzələnməsi əmsalı aşağıdakı kimi hesablanır: (Çəki: 1)

- ☒ hesabat dövründə daxil olmuş əsas vəsaitlərin ilin sonuna əsas vəsaitlərin dəyərində nisbəti;
- ☐ hesabat dövründə daxil olmuş əsas vəsaitlərin ilin əvvəlinə əsas vəsaitlərin dəyərində nisbəti
- ☐ hesabat dövründə dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin daxil olmuş əsas vəsaitlərin dəyərində nisbəti;
- ☐ daxil olmuş əsas vəsaitlərin dəyərinin hesabat dövründə dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərində nisbəti
- ☐ hesabat ilində daxil olmuş əsas vəsaitlərin dəyərinin əsas vəsaitlərin orta illik dəyərində nisbəti.

Sual: Əsas fondların dövriyyədən çıxma əmsalı aşağıdakı kimi hesablanır: (Çəki: 1)

- ☐ dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin ilin sonuna əsas vəsaitlərin dəyərində nisbəti;
- ☐ hesabat dövründə daxil olmuş və dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin nisbəti;
- ☒ dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin ilin əvvəlinə əsas vəsaitlərin dəyərində nisbəti
- ☐ dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin hesabat dövründə daxil olmuş əsas vəsaitlərin dəyərində nisbəti ;
- ☐ hesabat ilində dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin əsas vəsaitlərin orta illik dəyərində nisbəti

Sual: Əsas vəsaitlərin artımı əmsalı aşağıdakı kimi hesablanır: (Çəki: 1)

- ☒ hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqin ilin əvvəlinə əsas vəsaitlərin dəyərində nisbəti;
- ☐ ilin əvvəlinə əsas vəsaitlərin dəyərində hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqi nisbəti;
- ☐ hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqin ilin sonuna əsas vəsaitlərin dəyərində nisbəti;

- ☐ ilin sonuna əsas vəsaitlərin dəyrinin hesabat ilində çıxmış əsas vəsaitlərin dəyərlərinə nisbəti;
 - ☐ ilin sonuna əsas vəsaitlərin dəyrinin hesabat ilində daxil olmuş əsas vəsaitlərin orta illik dəyərinə nisbəti.
-

Sual: Əsas vəsaitlərin köhnəlməsi əmsalı aşağıdakı kimi hesablanır: (Çəki: 1)

- ☐ əsas vəsaitlərin istismarı dövründə toplanmış amortizasiyanın onların ilkin dəyərinə nisbəti ;
 - ☐ əsas vəsaitlərin istismarı dövründə toplanmış amortizasiyanın onların bərpa dəyərinə nisbəti ;
 - ☐ əsas vəsaitlərin istismarı dövründə toplanmış amortizasiyanın onların qalıq dəyərinə nisbəti;
 - ☐ əsas vəsaitlərin istismarı dövründə toplanmış amortizasiyanın onların orta illik dəyərinə nisbəti;
 - ☐ dövriyyədən çıxarılmış əsas vəsaitlərin onların orta illik dəyərinə nisbəti.
-

Sual: Yararlıq əmsalı aşağıdakı kimi hesablanır: (Çəki: 1)

- ☐ əsas vəsaitlərin ilkin dəyərinin əsas vəsaitlərin qalıq dəyərinə nisbəti;
 - ☐ əsas vəsaitlərin qalıq dəyərinin onların ilkin dəyərinə nisbəti ;
 - ☐ hesabat dövründə daxil olmuş və dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyrinin nisbəti;
 - ☐ dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyrinin hesabat dövründə daxil olmuş vəsaitlərin dəyərinə nisbəti ;
 - ☐ hesabat ilində dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyrinin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti.
-

Sual: Bir işçi hesabı ilə əməyin fondla silahlanması hesablanır: (Çəki: 1)

- ☐ sənaye – istehsal təyinatlı əsas fondların ortaillik dəyrinin sənaye – istehsal təyinatlı heyətin sayına nisbəti
- ☐ əsas fondların ilkin dəyrinin heyətin ümumi sayına nisbəti;

- ☐ əsas fondların qalıq dəyərinin fəhlələrin sayına nisbəti;
 - ☐ əsas fondların bərpa dəyərinin heyətin orta illik sayına nisbəti;
 - ☐ sənaye – istehsal təyinatlı əsas fondların ən böyük növbədə fəhlələrin sayına nisbəti.
-

Sual: Bir fəhlə üzrə əməyin fondla silahlanması hesablanır: (Çəki: 1)

- ☐ sənaye – istehsal təyinatlı əsas fondların ortaillik dəyərinin sənaye – istehsal təyinatlı heyətin sayına nisbəti
 - ☐ əsas fondların ilkin dəyərinin fəhlələrin ümumi sayına nisbəti
 - ☐ sənaye – istehsal təyinatlı əsas fondların ən böyük növbədə fəhlələrin sayına nisbəti;
 - ☐ əsas fondların qalıq dəyərinin fəhlələrin sayına nisbəti
 - ☐ əsas fondların bərpa dəyərinin fəhlələrin orta illik sayına nisbəti
-

Sual: Bir fəhlə üzrə əməyin texniki silahlanması hesablanır: (Çəki: 1)

- ☐ iş maşınları və avadanlıqların orta illik dəyərinin ən böyük növbədə fəhlələrin sayına nisbəti;
 - ☐ sənaye-istehsal təyinatlı fondların orta illik dəyərinin ən böyük növbədə fəhlələrin sayına nisbəti;
 - ☐ fondların orta illik dəyərinin ən böyük növbədə fəhlələrin sayına nisbəti;
 - ☐ əsas fondların ilkin dəyərinin ən böyük növbədə fəhlələrin sayına nisbəti;
 - ☐ əsas fondların qalıq dəyərinin ən böyük növbədə fəhlələrin sayına nisbəti.
-

Sual: Ayrı-ayrı növ işlərin mexanikləşdirilməsi və avtomatlaşdırılması əmsalı hesablanır: (Çəki: 1)

- ☐ mexaniki və avtomatlaşdırılmış qaydada yerinə yetirilən işlərin həcmi işlərin ümumi həcminə nisbəti kimi;
- ☐ mexaniki yerinə yetirilən işlərin həcmi məhsulun maya dəyərində nisbəti kimi;

- ☐ avtomatlaşdırılmış qaydada yetirilən işlərin həcmnin əmək məsrəflərinə nisbəti kimi
 - ☐ mexaniki və avtomatlaşdırılmış qaydada yerinə yetirilən işlərin həcmnin rejim iş vaxtı fonduna nisbəti kimi;
 - ☐ mexaniki və avtomatlaşdırılmış qaydada yerinə yetirilən işlərin həcmnin əmək haqqı fonduna nisbəti kimi.
-

Sual: Ayrı – ayrı növ işlərin mexanikləşdirilməsi əmsalı hesablanır: (Çəki: 1)

- ☒ mexaniki yerinə yetirilən işlərin həcmnin işlərin ümumi həcminə nisbəti kimi;
 - ☐ mexaniki yerinə yetirilən işlərin həcmnin məhsulun maya dəyərinə nisbəti kimi;
 - ☐ mexaniki yerinə yetirilən işlərin həcmnin əmək məsrəflərinə nisbəti kimi;
 - ☐ mexaniki yerinə yetirilən işlərin həcmnin rejim iş vaxtı fonduna nisbəti kimi;
 - ☐ mexaniki yerinə yetirilən işlərin həcmnin əmək haqqı fonduna nisbəti kimi.
-

Sual: Ayrı-ayrı növ işlərin avtomatlaşdırılması əmsalı hesablanır: (Çəki: 1)

- ☐ avtomatlaşdırılmış işlərin həcmnin məhsulun maya dəyərinə nisbəti kimi
 - ☐ avtomatlaşdırılmış işlərin həcmnin əmək məsrəflərinə nisbəti kimi;
 - ☒ avtomatlaşdırılmış işlərin həcmnin işlərin ümumi həcminə nisbəti kimi;
 - ☐ avtomatlaşdırılmış işlərin həcmnin rejim iş vaxtı fonduna nisbəti kimi;
 - ☐ avtomatlaşdırılmış işlərin həcmnin əmək haqqı fonduna nisbəti kimi
-

Sual: Əməyin mexanikləşdirilməsi əmsalı hesablanır: (Çəki: 1)

- ☒ mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin cəmi əmək məsrəflərinə nisbəti kimi;
- ☐ mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin təqvim vaxtı fonduna nisbəti kimi;
- ☐ mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin rejim vaxtı fonduna nisbəti kimi;

- ☐ mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin istehsalının həcminə nisbəti kimi;
 - ☐ mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin innovasiya xərclərinə nisbəti kimi.
-

Sual: Əməyin avtomatlaşdırılması əmsalı hesablanır: (Çəki: 1)

- ☐ avtomatlaşdırılmış işlər üzrə əmək məsrəflərinin təqvim vaxtı fonduna nisbəti kimi;
 - ☐ avtomatlaşdırılmış işlər üzrə əmək məsrəflərinin rejim vaxtı fonduna nisbəti kimi ;
 - ☒ avtomatlaşdırılmış işlər üzrə əmək məsrəflərinin cəmi əmək məsrəflərinə nisbəti kimi;
 - ☐ avtomatlaşdırılmış işlər üzrə əmək məsrəflərinin istehsalının həcminə nisbəti kimi
 - ☐ avtomatlaşdırılmış işlər üzrə əmək məsrəflərinin innovasiya xərclərinə nisbəti kimi.
-

Sual: Mütənasiblik əmsalı hesablanır: (Çəki: 1)

- ☒ avadanlıqların növbəlik əmsalının daha çox yüklənmiş avadanlıqların növbəlik əmsalına nisbəti kimi;
 - ☐ işçilərin sayının böyük növbədə olan işçilərin sayına nisbəti kimi;
 - ☐ böyük növbədə olan işçilərin sayının işçilərin sayına nisbəti kimi;
 - ☐ ümumi vaxt sərfinin avadanlıqların faktiki iş vaxtına nisbəti kimi;
 - ☐ avadanlıqların faktiki iş vaxtının ümumi vaxt sərfinə nisbəti kimi.
-

Sual: Aşağıdakı göstərici ilk növbədə əsas fondların texniki səviyyəsini səciyyələndirir: (Çəki: 1)

- ☐ kompensasiya əmsalı;
- ☐ fondverimi;
- ☐ əsas fondların hərəkəti əmsalları;

- ☐ avadanlıqların yaş tərkibi;
- ☐ əməyin fondla silahlanması.

Sual: Əməyin mexanikləşdirilməsi əmsalı hesablanır: (Çəki: 1)

- ☐ mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin cəmi əmək məsrəflərinə nisbəti kimi;
- ☐ mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin təqvim vaxtı fonduna nisbəti kimi;
- ☐ mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin rejim vaxtı fonduna nisbəti kimi;
- ☐ mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin istehsalının həcminə nisbəti kimi;
- ☐ mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin innovasiya xərclərinə nisbəti kimi.

BÖLMƏ: 0703

Ad	0703
Suallardan	24
Maksimal faiz	24
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Fondverimi göstəricisi hesablanır: (Çəki: 1)

- ☐ əsas vəsaitlərin orta illik dəyərinin məhsulun həcminə nisbəti kimi;
- ☐ istehsal olunmuş məhsulun həcmnin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti kimi;
- ☐ əsas vəsaitlərin ilkin dəyərinin istehsal olunmuş məhsulun həcminə nisbəti kimi;
- ☐ istehsal olunmuş məhsulun həcmnin əsas vəsaitlərin ilkin dəyərinə nisbəti kimi;
- ☐ istehsal olunmuş məhsulun həcmnin əsas vəsaitlərin bərpa dəyərinə nisbəti kimi.

Sual: Fondtutumu göstəricisi hesablanır: (Çəki: 1)

- ☐ istehsal olunmuş məhsulun həcmnin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti kimi;
- ☐ əsas vəsaitlərin ilkin dəyərinin istehsal olunmuş məhsulun həcminə nisbəti kimi;
- ☒ əsas vəsaitlərin orta illik dəyərinin istehsal olunmuş məhsulun həcminə nisbəti kimi;
- ☐ istehsal olunmuş məhsulun həcmnin əsas vəsaitlərin ilkin dəyərinə nisbəti kimi;
- ☐ istehsal olunmuş məhsulun həcmnin əsas vəsaitlərin qalıq dəyərinə nisbəti kimi.

Sual: Fondların rentabelliği hesablanır: (Çəki: 1)

- ☐ əsas vəsaitlərin orta illik dəyərinin satışdan mənfəətinə nisbəti kimi;
- ☒ satışdan mənfəətin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti kimi;
- ☐ əsas vəsaitlərinə qalıq dəyərinin satışdan mənfəətə nisbəti kimi;
- ☐ satışdan mənfəətin əsas vəsaitlərin qalıq dəyərinə nisbəti kimi;
- ☐ satışdan mənfəətin əsas vəsaitlərin bərpa dəyərinə nisbəti kimi.

Sual: Mövcud avadanlıq parkından istifadə əmsalı hesablanır: (Çəki: 1)

- ☒ istifadə olunan avadanlıqların sayının mövcud avadanlıqların sayına nisbəti kimi;
- ☐ mövcud avadanlıqların sayının istifadə olunan avadanlıqların sayına nisbəti kimi
- ☐ qurulmuş avadanlıqların sayının mövcud avadanlıqların sayına nisbəti kimi;
- ☐ mövcud avadanlıqların sayının qurulmuş avadanlıqların sayına nisbəti kimi;
- ☐ qurulmuş avadanlıqların sayının istifadə olunan avadanlıqların sayına nisbəti kimi.

Sual: Qurulmuş avadanlıqlardan istifadə əmsalı hesablanır: (Çəki: 1)

- ☐ istifadə olunan avadanlıqların sayının qurulmuş avadanlıqların sayına nisbəti kimi;
 - ☐ qurulmuş avadanlıqların sayının istifadə olunan avadanlıqların sayına nisbəti kimi;
 - ☐ mövcud avadanlıqların sayının istifadə olunan avadanlıqların sayına nisbəti kimi
 - ☒ qurulmuş avadanlıqların sayının mövcud avadanlıqların sayına nisbəti kimi
 - ☐ mövcud avadanlıqların sayının qurulmuş avadanlıqların sayına nisbəti kimi.
-

Sual: Avadanlıqların təqvim vaxt fondundan istifadə əmsalı hesablanır: (Çəki: 1)

- ☒ avadanlıqların faktiki iş vaxtı fondunun onların təqvim iş vaxtı fonduna nisbəti kimi;
 - ☐ təqvim iş vaxtı fondunun avadanlıqların faktiki iş vaxtı fonduna onların nisbəti kimi;
 - ☐ avadanlıqların faktiki iş vaxtı fondunun onların rejim iş vaxtı fonduna nisbəti kimi;
 - ☐ avadanlıqların faktiki iş vaxtı fondunun onların plan üzrə iş vaxtı iş vaxtı fonduna nisbəti kimi;
 - ☐ rejim iş vaxtı fondunun avadanlıqların faktiki iş vaxtı fonduna onların nisbəti kimi.
-

Sual: Avadanlıqların plan iş vaxtı fondundan istifadə əmsalı hesablanır: (Çəki: 1)

- ☒ avadanlıqların faktiki iş vaxtı fondunun onların plan üzrə iş vaxtı fonduna nisbəti kimi;
 - ☐ avadanlıqların plan iş vaxtı fondunun onların faktiki iş vaxtı fonduna nisbəti kimi;
 - ☐ rejim iş vaxtı fondunun avadanlıqların plan iş vaxtı fonduna onların nisbəti kimi;
 - ☐ avadanlıqların plan iş vaxtı fondunun onların rejim iş vaxtı fonduna nisbəti kimi;
 - ☐ təqvim iş vaxtı fondunun avadanlıqların rejim iş vaxtı fonduna onların nisbəti kimi.
-

Sual: Müəssisənin istehsal potensialının tərkibinə daxildir: (Çəki: 1)

- ☐ əsas fondlar, heyət, materiallar, maliyyə resursları, texnologiya informasiya, hazır məhsul, mənfəət;
 - ☐ heyət, materiallar, əsas vəsaitlər, dövrüvə vəsaitləri, informasiya, maliyyə, satılm iş məhsul xalis mənfəət;
 - ☒ sənaye istehsal fondları, sənaye-istehsal heyəti, enerji, texnologiya, materiallar, informasiya, maliyyə resursları;
 - ☐ materiallar, əsas fondlar, heyət, istehsal olunmuş və satılmış məhsulun həcmi, məhsul satışından pul gəliri;
 - ☐ sənaye-istehsal fondları, heyət, materiallar, əmtəəlik məhsul, texnologiya, informasiya, ümumi məhsul.
-

Sual: Əsas fondların fondveriminə təsirin edən I dərəcəli amillərin təsiri təhlilin aşağıdakı üsulu ilə müəyyən olunur: (Çəki: 1)

- ☐ indeks;
 - ☐ integral;
 - ☐ orta kəmiyyət;
 - ☐ müqayisə;
 - ☒ zəncirvari yerdəyişmə.
-

Sual: Fondverimi, fondtutumu, fondların rentabelliği xarakterizə edir: (Çəki: 1)

- ☐ əsas fondların hərəkətini;
 - ☐ əsas fondların texniki vəziyyətini;
 - ☒ əsas fondlardan istifadənin səmərəliliğini ;
 - ☐ maşın və avadanlıqların yüklənməsi dərəcəsini;
 - ☐ avadanlıqların yaş tərkibini.
-

Sual: Əsas fondların orta illik dəyərinin məhsulun həcminə nisbəti xarakterizə edir: (Çəki: 1)

- ☐ əsas fondların fondverimini ;

- ☒ əsas fondların fondtutumunu;
 - ☒ əməyin fondla silahlanmasını;
 - ☒ əsas fondların yararlılıq əmsalını;
 - ☒ əsas fondların köhnəlməsi əmsalını
-

Sual: İstehsal olunmuş məhsulun həcmnin əsas istehsal fondlarının orta illik dəyərində nisbəti xarakterizə edir: (Çəki: 1)

- ☒ əsas fondların fondverimini ;
 - ☒ əsas fondların fondtutumunu;
 - ☒ əməyin fondla silahlanmasını;
 - ☒ əsas fondların yararlılıq əmsalını;
 - ☒ əsas fondların köhnəlməsi əmsalını
-

Sual: Avadanlıqların intensiv yüklənməsi əmsalı hesablanır: (Çəki: 1)

- ☒ vaxt vahidi ərzində faktiki istehsal olunmuş məhsulun həcmnin onun plan üzrə həcmində nisbəti kimi;
 - ☒ vaxt vahidi ərzində plan üzrə istehsal olunmuş məhsulun faktiki həcmində nisbəti kimi;
 - ☒ avadanlıqların faktiki iş vaxtının onların plan üzrə iş vaxtına nisbəti kimi;
 - ☒ avadanlıqların plan üzrə iş vaxtının faktiki iş vaxtına nisbəti kimi;
 - ☒ maşın və avadanlıqların ortaillik dəyərinin onların iş vaxtına nisbəti kimi.
-

Sual: Avadanlıqlardan istifadənin səmərəliliyinin təhlilində aşağıdakı göstəricilərdən istifadə edilir: (Çəki: 1)

- ☒ əmtəəlik məhsulun 1 manatına xərc;
- ☒ avadanlıqların işinin növbəlik əmsalı;
- ☒ məhsulun quruluşunun dəyişməsi;

- ☐ ayrı-ayrı növ məhsula xərc səviyyəsinin dəyişməsi;
 - ☐ materialların qiymətinin və tariflərin dəyişməsi.
-

Sual: Avadanlıqların təqvim iş vaxt fondundan istifadə əmsalı hesablanır: (Çəki: 1)

- ☐ avadanlıqların faktiki iş vaxtı fondunun işlənmiş ümumi adam-saatların miqdarına nisbəti kimi;
 - ☐ avadanlıqların faktiki iş vaxtı fondunun avadanlıqların ümumi miqdarına nisbəti kimi;
 - ☒ avadanlıqların faktiki və təqvim iş vaxtı fondarının nisbəti;
 - ☐ avadanlıqların faktiki iş vaxtı fondunun idarəetmə işlərinin ümumi həcminə nisbəti kimi;
 - ☐ sənaye-istehsal heyətinin orta sayının ən böyük növbədə fəhlələrin sayına nisbəti kimi.
-

Sual: Əsas fondların təzələnməsi əmsalı hesablanır: (Çəki: 1)

- ☒ hesabat dövründə daxil olmuş əsas vəsaitlərin həmin dövrün sonuna onların dəyərində nisbəti kimi;
 - ☐ dövriyyədən çıxmış əsas vəsaitlərin dövrün əvvəlinə onların dəyərində nisbəti kimi;
 - ☐ əsas vəsaitlərin artım məbləğinin həmin dövrün əvvəlinə onların dəyərində nisbəti kimi;
 - ☐ kapital qoyuluşlarının işə salınmış əsas fondların dəyərində nisbəti kimi
 - ☐ dövriyyədən çıxmış və daxil olmuş əsas vəsaitlərin dəyərlərinin nisbəti kimi;
-

Sual: Əsas fondların bərpası əmsalı hesablanır: (Çəki: 1)

- ☐ hesabat dövründə daxil olmuş əsas vəsaitlərin dəyərinin dövrün sonuna onların dəyərində nisbəti kimi;
- ☐ hesabat dövründə çıxmış əsas vəsaitlərin dəyərinin dövrün əvvəlinə onların dəyərində nisbəti kimi;
- ☐ hesabat dövründə daxil olmuş əsas vəsaitlərin daxil olmuş əsas vəsaitlərin

dəyərinə nisbəti kimi;

- ☐ dövriyyədən çıxmış əsas fondların dəyərinin daxil olmuş əsas vəsaitlərin dəyərinə nisbəti kimi;
 - ☐ kapital qoyuluşunun işə salınmış əsas fondların dəyərinə nisbəti kimi.
-

Sual: Əsas fondların fondverimi hesablanır: (Çəki: 1)

- ☐ əmtəəlik məhsulun dəyərinin əsas vəsaitlərin ortaillik dəyərinə nisbəti kimi;
 - ☐ əsas vəsaitlərin ortaillik dəyərinin əmtəəlik məhsulun həcminə nisbəti kimi;
 - ☐ sənaye – istehsal təyinatlı əsas fondların dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sayına nisbəti kimi;
 - ☐ istehsal avadanlıqlarının dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sayına nisbəti kimi;
 - ☐ mənfəətin əsas vəsaitlərin ortaillik dəyərinə nisbəti kimi.
-

Sual: Əsas fondların fondtutumu hesablanır: (Çəki: 1)

- ☐ əmtəəlik məhsulun dəyərinin əsas vəsaitlərin ortaillik dəyərinə nisbəti kimi;
 - ☐ əsas vəsaitlərin ortaillik dəyərinin əmtəəlik məhsulun həcminə nisbəti kimi;
 - ☐ sənaye – istehsal təyinatlı əsas fondların dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sayına nisbəti kimi;
 - ☐ istehsal avadanlıqlarının dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sayına nisbəti kimi;
 - ☐ mənfəətin əsas vəsaitlərin ortaillik dəyərinə nisbəti kimi.
-

Sual: Əməyin texniki silahlanması hesablanır: (Çəki: 1)

- ☐ əmtəəlik məhsulun dəyərinin əsas vəsaitlərin ortaillik dəyərinə nisbəti kimi;
- ☐ əsas vəsaitlərin ortaillik dəyərinin əmtəəlik məhsulun həcminə nisbəti kimi;
- ☐ əsas fondların dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sayına nisbəti kimi;

- ☐ istehsal avadanlıqlarının dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sayına nisbəti kimi;
 - ☐ mənfəətin əsas vəsaitlərin ortaillik dəyərinə nisbəti kimi.
-

Sual: Əsas fondların rentabelliği hesablanır: (Çəki: 1)

- ☐ əsas vəsaitlərin ortaillik dəyərinin əmtəəlik məhsulun həcminə nisbəti kimi;
 - ☐ sənaye – istehsal təyinatlı əsas fondların dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sayına nisbəti kimi;
 - ☐ istehsal avadanlıqlarının dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sayına nisbəti kimi;
 - ☒ mənfəətin əsas vəsaitlərin ortaillik dəyərinə nisbəti kimi.
 - ☐ əmtəəlik məhsulun dəyərinin əsas vəsaitlərin ortaillik dəyərinə nisbəti kimi;
-

Sual: Fondveriminə təsir edən əsas amillərə aiddir: (Çəki: 1)

- ☒ avadanlıqların strukturunun və iş vaxtının dəyişməsi, hasilatın dəyişməsi;
 - ☐ məhsulun həcmnin və strukturunun dəyişməsi, işçilərin sayının dəyişməsi;
 - ☐ avadanlıqların iş vaxtının dəyişməsi, fəhlələrin əmək məhsuldarlığının dəyişməsi;
 - ☐ əsas istehsal fondlarının orta illik dəyərinin dəyişməsi, fəhlələrin orta illik hasilatının dəyişməsi;
 - ☐ məhsulun strukturunun, keyfiyyətinin, maya dəyərinin dəyişməsi.
-

Sual: Mövcud avadanlıqlar bölünür: (Çəki: 1)

- ☐ faktiki işləyən və plan üzrə işləyən;
- ☐ qurulacaq və artıq;
- ☒ qurulmuş və qurulmamış;
- ☐ işləməyən və boşdayanan;

- ☐ fəaliyyətdə olan və fəaliyyətdə olmayan

Sual: Avadanlıqlardan istifadənin səmərəliliyinin əks etdirən göstəricilər: (Çəki: 1)

- ☐ avadanlıqların intensiv, ekstensiv və integral yüklənməsi əmsalları;
- ☐ fondverimi və fondtutumu;
- ☐ material verimi və material tutumu;
- ☐ avadanlıq vahidinin məhsuldarlığı;
- ☐ əməyin fondlasılamlanması və əməyin texniki silahlamlanması

BÖLMƏ: 0802

Ad	0802
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Əməkdən istifadənin keyfiyyətini xarakterizə edən göstərici hansıdır? (Çəki: 1)

- ☐ əmək məhsuldarlığı;
- ☐ iş yerlərinin heyətlə təmin olunması;
- ☐ işçilərin orta illik siyahı sayı;
- ☐ iş vaxtından istifadə;
- ☐ iş vaxtı itkisi.

Sual: Əmək məhsuldarlığı aşağıdakı göstərici ilə müəyyən olunur: (Çəki: 1)

- ☐ bir işçi hesabı ilə məhsul istehsalı;
- ☐ normativ-xalis məhsul;

- ☐ satışdan pul gəliri;
 - ☐ əməktutumu;
 - ☐ fəhlələrin sayı.
-

Sual: Müəssisənin işçi qüvvəsilə təmin olunması necə müəyyən olunur? (Çəki: 1)

- ☐ Ayrı-ayrı kateqoriyalar, peşələr və ix-tisas dərəcələri üzrə işçilərin faktiki sayı əvvəlki illərin və tələbatın müvafiq göstəriciləri ilə tutuşdurulur;
 - ☐ Bütün kateqoriya işçilərin sayı işçilərin plan sayına bölünür;
 - ☐ Əsas istehsal fəhlələrinin faktiki və plan sayı müqayisə olunur;
 - ☐ İnzibati idarəetmə və köməkçi istehsal heyətinin sayının cəmi işçilərin sayına nisbəti kimi təyin olunur;
 - ☐ Əsas və köməkçi istehsalat işçilərinin sayı cəmi işçilərin sayı ilə müqayisə olunur;
-

Sual: Əmək məhsuldarlığı səciyyələndirir: (Çəki: 1)

- ☐ İstehsalın faktiki və plan həcmnin nisbətini;
 - ☐ Mühəndis-texniki işçilərin hər nəfərinə düşən məhsul istehsalını;
 - ☐ Orta hesabla bir işçiyə düşən məhsul istehsalını;
 - ☐ Köməkçi istehsal heyətinin hər nəfərinə düşən ümumi məhsulun həcmi;
 - ☐ Ümumi işçilərin hər nəfərinə düşən məhsul satışının həcmi.
-

Sual: Məhsulun əməktutumu hesablanır: (Çəki: 1)

- ☐ İstehsal olunmuş məhsulun hər manatına düşən əmək haqqı kimi;
- ☐ İstehsal olunmuş məhsulun hər manatına düşən adam gün kimi;
- ☐ Müəyyən çeşiddə məhsulun hazırlanmasına iş vaxtı fondunun həmin dövrdə məhsulun natural ifadədə miqdarına nisbəti kimi;
- ☐ Hər min manatlıq məhsula düşən işçilərin sayı kimi;

- ☐ Məhsul vahidinə düşən əmək haqqı məbləği kimi

Bölmə: 0803

Ad	0803
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Əsas istehsalat işçilərinin sayının plana nisbətən dəyişməsinin məhsul istehsalına təsiri necə hesablanır? (Çəki: 1)

- ☐ Əsas istehsalat işçilərinin plan sayı ilə faktiki sayı arasındakı fərq bir işçinin plan üzrə əmək məhsuldarlığına vurulur;
- ☐ İşçilərin plan sayı ilə faktiki sayı arasındakı fərq bir işçinin plan üzrə əmək məhsuldarlığına vurulur;
- ☐ İşçilərin plan sayı ilə faktiki sayı arasındakı fərq 100-ə vurularaq işçilərin plan sayına bölünür;
- ☐ İşçilərin plan sayı ilə faktiki sayı arasındakı fərq bir işçiyə düşən mənfəət məbləğinə vurulur;
- ☐ İşçilərin plan sayı ilə faktiki sayı arasındakı fərq bir işçiyə düşən məhsul satışından əldə edilən məbləğə vurulur

Sual: Əmək məhsuldarlığının plana nisbətən dəyişməsinin məhsul istehsalına təsiri necə hesablanır? (Çəki: 1)

- ☐ Bir işçi hesabı ilə əmək məhsuldarlığı üzrə kənarlaşma işçilərin plan üzrə sayına vurulur;
- ☐ Əmək məhsuldarlığı üzrə kənarlaşma plan üzrə əmək məhsuldarlığına bölünür;
- ☐ Əmək məhsuldarlığı üzrə kənarlaşma işçilərin faktiki sayına vurulur;
- ☐ Əmək məhsuldarlığı üzrə kənarlaşma texniki işçilərin sayına vurulur;
- ☐ Əmək məhsuldarlığı üzrə kənarlaşma inzibati işçilərin sayına vurulur;

Sual: Əmək məhsuldarlığı və orta əmək ödənişinin artım templəri arasındakı nisbət: (Çəki: 1)

- ☐ Əmək ödənişinin artım tempi əmək məhsuldarlığının artım tempindən yüksək olmalıdır;
 - ☐ Əmək ödənişi ilə əmək məhsuldarlığının artım templəri bərabər olmalıdır;
 - ☐ Əmək məhsuldarlığın artım tempi əmək ödənişinin artım tempindən irəlidə getməlidir;
 - ☐ Əmək məhsuldarlığının planlaşdırılan artım tempi reallığa çevrilmədikdə əmək ödənişi iki dəfə azaldılmalıdır;
 - ☐ Əmək ödənişinin artım tempi ilə əmək məhsuldarlığının artım tempinin nisbəti bəra-bər səviyyədə azalmalı və ya artmalıdır.
-

Sual: Məhsulun əmək tutumuna təsir göstərən əsas amillər hansılardır? (Çəki: 1)

- ☐ Bütün çeşidlər üzrə buraxılan məhsulun faktiki əməktutumuna udel əməktutumunun artması müsbət təsir göstərir;
 - ☐ Məhsul istehsalının azalması faktiki əməktutumunun azalmasına təsir göstərir;
 - ☐ Məhsulun əməktutumunun artıb-azalmasına ayrı-ayrı məhsul çeşidləri üzrə əmək-tu-tu-munun və məhsul buraxılışı strukturunun dəyişməsi müsbət və ya mənfi təsir göstərir;
 - ☐ Məhsul istehsalının artım tempi məhsulun əməktutumunun artmasına müsbət təsir göstərir;
 - ☐ Məhsulun əməktutumunun həcminə işçilərin sayının və işlənmiş adam-günlərin miqdarının artması müsbət təsir göstərir;
-

Sual: Məhsulun əməktutumu ilə əmək məhsuldarlığı göstəriciləri arasında funksional əlaqə varmı? (Çəki: 1)

- ☐ Əmək məhsuldarlığı artdıqca məhsulun əməktutumu da artır;
- ☐ Əmək məhsuldarlığı yüksəldikcə məhsulun əməktutumu azalır və tərsinə;
- ☐ Məhsulun əməktutumu azaldıqca əmək məhsuldarlığı yüksəlir;
- ☐ İşçilərin sayının azalması əmək məhsuldarlığına müsbət, məhsulun əməktutumuna mənfi təsir göstərir;

- ☐ Məhsulun əməktutumu ilə əmək məhsuldarlığı düz mütənasibdir;

Sual: Əmək haqqı xərclərinin həcminə təsir göstərən əsas amillər hansılardır? (Çəki: 1)

- ☐ Əmtəəlik məhsul satışının həcmnin dəyişməsi;
- ☐ İdarəetmə işçilərinin sayının plana nisbətən artıb-azalması;
- ☒ Məhsul istehsalının həcmi və strukturunun dəyişməsi, əməyin ödənişi səviyyəsinin dəyişməsi;
- ☐ Müxtəlif səbəblərdən istehsalatda boşdayanmaların artması;
- ☐ Əmək haqqı tariflərinin dəyişdirilməsi;

Sual: Əməyin ödənişi fondunun həcminə hansı əsas amillər təsir göstərir? (Çəki: 1)

- ☒ İşçilərin sayının və bir işçiyə düşən əmək haqqı məbləğinin dəyişməsi;
- ☐ Əmək məhsuldarlığının dəyişməsi;
- ☐ Məhsul istehsalı və satışı həcmnin dəyişməsi;
- ☐ İşçilərin ixtisas dərəcələrinin dəyişməsi;
- ☐ Məhsul vahidinə əmək haqqının dəyişməsi;

BÖLMƏ: 0903

Ad	0903
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Material məsrəflərinin bir manatına mənfəət hesablanır? (Çəki: 1)

- ☐ Material resurslarının dəyərini satılmış məhsulun dəyərinə bölməklə;
- ☐ Satışdan mənfəəti məhsulun maya dəyərinə bölməklə;

- ☒ Satışdan mənfəəti material məsrəflərinə bölməklə;
 - ☐ Material məsrəflərini məhsulun maya dəyərinə bölməklə;
 - ☐ Satışdan əldə olunan mənfəətdən material məsrəflərini çıxmaqla.
-

Sual: Kommersiya və inzibati xərclər örtülür: (Çəki: 1)

- ☐ satışdan mənfəət hesabına;
 - ☒ ümumi mənfəət hesabına;
 - ☐ vergitutulana qədər mənfəət hesabına;
 - ☐ xalis mənfəət hesabına;
 - ☐ satışdankənar mənfəət hesabına.
-

Sual: Satışdan pul gəlirində material məsrəflərinin payı nəyi göstərir? (Çəki: 1)

- ☐ məhsulun məsrəftutumunu;
 - ☐ məhsulun əməktutumunu;
 - ☒ məhsulun materialtutumunu;
 - ☐ material resurslarının verimini ;
 - ☐ əmək resurslarından istifadə səviyyəsini.
-

Sual: Dəyişən xərclərə aid edilir: (Çəki: 1)

- ☐ bütün heyətin əmək haqqı, material məsrəfləri, amortizasiya;
- ☒ fəhlələrin əmək haqqı (sığortaya ayırmalarla), müstəqim material məsrəfləri, məhsulun çatdırılması üzrə xərclər;
- ☐ qulluqçuların əməkhaqqı, reklam xərcləri, icarə haqqı;
- ☐ fəhlə və qulluqçuların əmək haqqı (sığortaya ödəmələrlə birlikdə), xammal, material və yanacaq xərcləri;
- ☐ alınmış kreditlər üzrə faizlər, renta, icarə haqqı.

